

1. 2011-ci ildə Braziliyada gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- 2263000
- ✓ 2301000
- 2078000
- 2134000

2. 2010-ci ildə Avropa İttifaqında gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- ✓ 2263000
- 2301000
- 2078000
- 2134000

3. 2010-ci ildə Norvecdə gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- 2263000
- 2078000
- ✓ 2134000
- 2301000

4. 2012-ci ildə Səudi ərəbistanda təsdiq edilmiş neft ehtiyatları

- ✓ 264 600 000 000
- 532 000 000 000
- 173 600 000 000
- 209 400 000 000

5. 2012-ci ildə Bəə-də təsdiq edilmiş neft ehtiyatları

- ✓ 101 500 000 000
- 151 200 000 000
- 143 100 000 000
- 97 800 000 000

6. 2012-ci ildə Rusiyada təsdiq edilmiş neft ehtiyatları

- ✓ 60 000 000 000
- 48 080 000 000
- 30 000 000 000
- 38 500 000 000

7. 2012-ci ildə ABŞ-da təsdiq edilmiş neft ehtiyatları

- 25 570 000 000
- 15 000 000 000
- ✓ 20 680 000 000
- 26 000 000 000

8. 2013-ci ildə əljazairdə təsdiq edilmiş neft ehtiyatları

- ✓ 12 260 000 000
- 12 170 000 000
- 8 935 000 000
- 14 700 000 000

9. 2013-ci ildə Meksikada təsdiq edilmiş neft ehtiyatları

- 12 260 000 000
- √ 12 170 000 000
- 8 935 000 000
- 14 700 000 000

10. 2013-ci ildə Hindistanda təsdiq edilmiş neft ehtiyatları

- √ 12 170 000 000
- 12 260 000 000
- 8 935 000 000
- 14 700 000 000

11. 2012-ci ildə Azərbaycanca təsdiq edilmiş neft ehtiyatları

- 5 337 000 000
- 5 320 000 000
- √ 7 000 000 000
- 6 573 000 000

12. 2013-ci ildə Ekvadorda təsdiq edilmiş neft ehtiyatları

- √ 6 573 000 000
- 7 000 000 000
- 5 320 000 000
- 5 337 000 000

13. 2013-ci ildə Avropa İttifaqında təsdiq edilmiş neft ehtiyatları

- √ 5 337 000 000
- 6 573 000 000
- 7 000 000 000
- 5 320 000 000

14. 2013-ci ildə Norvecdə təsdiq edilmiş neft ehtiyatları

- √ 5 320 000 000
- 7 000 000 000
- 5 337 000 000
- 6 573 000 000

15. 2012-ci ildə Aİ-nın idxal həcmnin dəyəri, mlrd. Doll.

- 856,9
- 500,3
- 1780,0
- √ 2397,0

16. 2012-ci ildə ABŞ-ın idxal həcmnin dəyəri, mlrd. Doll.

- √ 2357,0
- 500,3
- 856,9
- 1780,0

17. 2012-ci ildə CXR-nın idxal həcmnin dəyəri, mlrd. Doll

- 856,9
- 500,3
- √ 1780,0
- 2357,0

18.

2012-ci ildə Almaniyanın idxal həcmnin dəyəri, mlrd. Doll.

✓

1276,0

•

856,9

•

500,3

•

2357,0
19.

2012-ci ildə Yaponiyanın idxal həcmnin dəyəri, mlrd. Doll.

•

1276,0

•

2357,0

•

856,9

✓

500,3
20.

2012-ci ildə Fransanın idxal həcmnin dəyəri, mlrd. Doll.

✓

658,9

•

856,9

•

1276,0

•

2357,0
21.

2012-ci ildə Böyük Britaniyanın idxal həcmnin dəyəri, mlrd. Doll.

✓

646,0

•

856,9

•

1276,0

•

2357,0
22.

2012-ci ildə Rusiyanın idxal həcmnin dəyəri, mlrd. Doll.

✓

358,1

•

856,9

•

1276,0

•

2357,0
23.

2012-ci ildə İtaliyanın idxal həcmnin dəyəri, mlrd. Doll.

✓

469,7

•

358,1

•

856,9

•

1276,0
24.

2012-ci ildə Türkiyənin idxal həcmnin dəyəri, mlrd. Doll.

✓

225,6

•

469,7

•

358,1

•

856,9
25.

2012-ci ildə Azərbaycanın idxal həcmnin dəyəri, mlrd. Doll.

✓

10,8

•

225,6

•

469,7

•

358,1
26.

2012-ci ildə Avropa İttifaqının ixrac həcmnin dəyəri, mlrd. doll.

✓

2170,0

- 1612,0
- 792,9
- 542,5

27. 2012-ci ildə ÇXR-nın ixrac həcmnin dəyəri, mlrd. doll.

- √ 2021,0
- 1612,0
- 792,9
- 542,5

28. 2012-ci ildə ABŞ-ın ixrac həcmnin dəyəri, mlrd. doll.

- √ 1612,0
- 2021,0
- 792,9
- 542,5

29. 2012-ci ildə Rusiyanın ixrac həcmnin dəyəri, mlrd. doll.

- √ 542,5
- 1612,0
- 2021,0
- 792,9

30. 2012-ci ildə Almaniyanın ixrac həcmnin dəyəri, mlrd. doll.

- √ 567,5
- 1612,0
- 2021,0
- 792,9

31. 2012-ci ildə Türkiyənin ixrac həcmnin dəyəri, mlrd. doll.

- √ 154,2
- 567,5
- 1612,0
- 2021,0

32. 2012-ci ildə Cənubi Afrikanın ixrac həcmnin dəyəri, mlrd. doll.

- √ 101,2
- 154,2
- 567,5
- 1612,0

33. 2012-ci ildə Azərbaycanın ixrac həcmnin dəyəri, mlrd. doll.

- √ 30,6
- 101,2
- 154,2
- 567,5

34. 2011-ci ildə Avropa İttifaqının Alıcılıq qabiliyyəti paritetinə görə ÜDM-un dəyəri, mlrd. doll

- √ 15700
- 11290,0
- 4463,0
- 2380,0

35.	2011-ci ildə ABŞ-ın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll
√	15040,0
•	11290,0
•	4463,0
•	2380,0
36.	2011-ci ildə ÇXR-ın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. doll
√	11290,0
•	15040,0
•	4463,0
•	2380,0
37.	2011-ci ildə Hindistanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll
√	4463,0
•	11290,0
•	15040,0
•	2380,0
38.	2011-ci ildə Yaponiyanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. doll
√	4389,0
•	11290,0
•	15040,0
•	2380,0
39.	2011-ci ildə Almaniyanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll
√	3085,0
•	4389,0
•	15040,0
•	2380,0
40.	2011-ci ildə Rusiyanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll
√	2380,0
•	3085,0
•	4389,0
•	15040,0
41.	2011-ci ildə Braziliyanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll
√	2282,0
•	3085,0
•	4389,0
•	15040,0
42.	2011-ci ildə Türkiyənin Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll
√	1026,0
•	2282,0
•	3085,0
•	4389,0
43.	2011-ci ildə Azərbaycanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll
√	93,0
•	149,8

- 1026,0
- 141,2

44. 2012-ci ildə Avropa İttifaqının Alıcılıq qabiliyyəti paritetinə görə ÜDM-un dəyəri, mlrd. doll

- √ 15390,0
- 11290,0
- 4463,0
- 2380,0

45. 2012-ci ildə ABŞ-ın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- √ 15660
- 11290,0
- 4463,0
- 2380,0

46. 2012-ci ildə ÇXR-ın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. doll

- √ 12380
- 15040,0
- 4463,0
- 2380,0

47. 2012-ci ildə Hindistanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- √ 4735
- 11290,0
- 15040,0
- 2380,0

48. 2012-ci ildə Yaponiyanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. doll

- √ 4617
- 11290,0
- 15040,0
- 2380,0

49. 2012-ci ildə Almaniyanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- √ 3194
- 4389,0
- 15040,0
- 2380,0

50. 2012-ci ildə Rusiyanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- √ 2509
- 3085,0
- 4389,0
- 15040,0

51. 2012-ci ildə Braziliyanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- √ 2362
- 15040,0
- 4389,0
- 3085,0

52. 2012-ci ildə Türkiyənin Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- ✓ 1125
- 2282,0
- 3085,0
- 4389,0

53. 2012-ci ildə Azərbaycanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- ✓ 98,16
- 149,8
- 1026,0
- 141,2

54. 2012-ci ildə Qətərdə bir adam başına düşən ÜDM-n dəyəri, doll

- ✓ 102 800
- 89 400
- 80 700
- 74 900

55. 2009-ci ildə Lixteynşteynin bir adam başına düşən ÜDM-n dəyəri, doll

- ✓ 89 400
- 102 800
- 80 700
- 74 900

56. 2012-ci ildə Lixteynşteynin bir adam başına düşən ÜDM-n dəyəri, doll

- ✓ 80 700
- 89 400
- 102 800
- 74 900

57. 2012-ci ildə Sinqapurun bir adam başına düşən ÜDM-n dəyəri, doll

- ✓ 60 900
- 89 400
- 102 800
- 74 900

58. 2012-ci ildə ABŞ-ın bir adam başına düşən ÜDM-n dəyəri, doll

- ✓ 49 800
- 89 400
- 102 800
- 74 900

59. 2012-ci ildə Kuveytin bir adam başına düşən ÜDM-n dəyəri, doll

- ✓ 43 800
- 49 800
- 89 400
- 102 800

60. 2012-ci ildə Yaponiyanın bir adam başına düşən ÜDM-n dəyəri, doll

- ✓ 36 200
- 43 800
- 49 800

- 89 400

61. 2012-ci ildə Norvecin bir adam başına düşən ÜDM-n dəyəri, doll

- ✓ 55 300
- 89 400
- 102 800
- 74 900

62. 2012-ci ildə Türkiyənin bir adam başına düşən ÜDM-n dəyəri, doll

- ✓ 15 000
- 10 700
- 21 200
- 74 900

63. 2012-ci ildə Azərbaycanın bir adam başına düşən ÜDM-n dəyəri, doll

- ✓ 10 700
- 15 000
- 21 200
- 74 900

64. Bu ölkələrdən hansı daha çox neft ehtiyatlarına malikdir?

- Səudiyyə Ərəbistan, İran, İraq, BƏƏ
- İran, İraq, Küveyt, Azərbaycan
- Azərbaycan, Səudi Ərəbistan, İran
- Venesuela, İzrail, Küveyt, İraq
- ✓ Səudi Ərəbistan, BƏƏ, İzrail, Küveyt

65. Çoxukladlı iqtisadiyyat nədir?

- ✓ Bir iqtisadi sistemin daxilində müxtəlif idarə formaları
- İstehsal xərclərinin azalması və onun rəqabət qabiliyyətinin kəskin artması
- Əmək məhsuldarlığından asılı olaraq əhalinin yaşayış səviyyəsinin geridə qalması
- Vergi qoymanın yüksəkliyi
- Bir iqtisadi system daxilində bir idarə forması

66. Almaniya aid ən mühüm qiymətləndirmələrdən biri kim tərəfindən keçirilib?

- OON
- Dünya ticarət orqanizasiyası
- ✓ ümumdünya iqtisadi forumu
- Bütün cavablar düzgün deyil
- Beynəlxalq valyuta fondu

67. Almaniyanın şərq torpaqlarında əmək məhsuldarlığı qərblə müqayisədə neçə faiz təşkil edir?

- 40%
- ✓ 60%
- 30%
- 20%
- 50%

68. Almaniyanın şərq torpaqlarına hər il neçə milyard avro dövlət vəsaiti nəql olunur?

- 74 milyard avro
- 62 milyard avro
- 51 milyard avro

- 40 milyard avro
- ✓ 85 milyard avro

69. Almaniyanın sosial qarantiya sisteminin çatışmamazlıqları:

- Çox ucuz olmağı
- Etibarlı deyil
- Bütün cavablar doğrudur
- Bütün cavablar düzgün deyil
- ✓ Çox baha olmağı

70. Almaniyanın inkişafı nə ilə izah olunur?

- Beynəlxalq əlaqələrin inkişafı ilə
- Sahibkarlar üçün şəraitin yaranması ilə
- ✓ İqtisadi artımı stimullaşdıran yeni sahibkarlarla izah olunur
- Hökumətin dəstəyi ilə
- Özəl sektorun inkişafı ilə

71. Almaniya sahibkarlıq fəaliyyətinin zəifləməsinin səbəbləri hansıdır?

- Aşağı vergilər və sosial ayırmalar
- Qapalı iqtisadiyyat
- Beynəlxalq iqtisadi əlaqələrin zəif inkişafı
- Həddən artıq açıq iqtisadiyyat
- ✓ Yüksək vergilər və sosial ayırmalar

72. Almaniya rəqabət mühiti təkcə inhisarçılığa qarşı məhdudiyyətlərlə dəstəklənmir, həm də :

- vergilərin artırılması ilə
- ✓ Kiçik və orta sahibkarlığın dəstəklənməsi ilə
- Vergilərin azaldılması ilə
- Gömrük baryerlərinin qoyulması ilə
- Korrupsiya ilə mübarizə ilə]

73. Almaniya rəqabət qabiliyyətinin aşağı düşməsinə iki səbəblə əlaqələndirilir:

- ✓ Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin aşağı düşməsidir, ikincisi, Almaniya kapital cəlb etməklə global rəqabətdə ududur
- Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin aşağı düşməsidir, ikincisi, Almaniya kapital cəlb etməklə global rəqabətdə qazanır
- Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsidir, ikincisi, Almaniya kapital cəlb etməklə global rəqabətdə qazanır
- Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsidir, ikincisi, Almaniya kapital cəlb etməklə global rəqabətdə qazanır
- Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsidir, ikincisi, Almaniya kapital cəlb etməklə global rəqabətdə ududur

74. Almaniya mövcud sosial iqtisadi sisteminin başqası ilə əvəzlənməsi nəyə gətirib çıxarır?

- AFR-də norveç modelinin yayılmasına
- ✓ AFR-də anqlo-amerikan modelinin yayılmasına
- AFR-də italyan modelinin yayılmasına
- AFR-də rusiya modelinin yayılmasına
- AFR-də nyapon modelinin yayılmasına

75. Almaniya kapitalın qoyulduğu yer və inkişafı necə adlanırdı?

- İnvestişi
- Kapitalanlaq
- İnvest - plats

- ✓ Ştandort
- Platsdarm

76. Almaniya əmək bazarının zəifliyinin əsas səbəblərindən biri:

- Proteksionist siyasət
- İş birliyi
- Bazar münasibətlərinə hökumətin müdaxiləsi
- İdarəçilikdə təcrid olunma sistemi
- ✓ İdarə etmədə iştirakın sistemi

77. Almaniya hökuməti hansı üsulla biznes mühitinin formalaşmasına fəal təsir edir?

- Maliyyə tənzimlənməsi metodundan istifadə edir
- Antiinhisar tənzimlənmə metodundan istifadə edir
- Kiçik sahibkarlığa yardım üçün xüsusi tədbirlərdən istifadə edir
- Orta sahibkarlığa yardım üçün xüsusi tədbirlərdən istifadə edir
- ✓ Bütün cavablar doğrudur

78. Alıcılıq qabiliyyətinin pariteti nədir?

- İdxal və ixrac arasında nisbət
- təhsilin səviyyəsi, istehlak səbətinin tərkibi, xarici ticarət əməliyyatlarının həcmi
- Dövlət borcu və ÜDM arasında nisbət
- Xarici ticarətin həcmi ilə ölkədəki qiymət səviyyəsi arasında nisbət
- ✓ Milli valyuta ilə birbaşa xarici investisiya məbləği arasındakı əlaqə

79. AB hansı proqramlar vasitəsilə Azərbaycanı maliyələşdirir?

- ✓ TACİS, təmir və tikinti işləri, humanitar yardım, ərzaq
- Təmir və tikinti işləri, humanitar yardım, informasiya və telekommunikasiya proqramları
- Humanitar yardım, mədəni dəstək, TACİS, tikinti işləri
- İnformasiya və telekommunikasiya proqramları, əsas təşkilati proqramlar, ərzaq
- TACİS, təmir və tikinti işləri, mədəni dəstək

80. İş birliyi nədir?

- ✓ Hökumət, həmkərlər ittifaqı və işəgötürənlər arasında milli səviyyədə danışıqlar mexanizmi
- Əmək islahatları toplusu
- Əmək bazarı üzrə beynəlxalq saziş
- Bütün cavablar düzgün deyil
- Şirkətin işçiləri və menecerləri arasında razılaşma

81. İnfrastruktura milli proqramının reallaşdırılması üçün hansı həcmdə investisiya tələb olunur?

- 9 milyard \$
- 7 milyard \$
- ✓ 3 milyard \$
- 14 milyard \$
- 5 milyard \$

82. əsrin müqaviləsi nə vaxt imzalanıb?

- ✓ 1994
- 1993
- 1997
- 1999
- 1995

83. ABŞ-da ənənəvi olaraq iqtisadiyyatın hansı sahələrində dövlət müəssisələrinin xüsusi çəkisi yüksəkdir:

- elektrotexnika, gəmiqayırma və kənd təsərrüfatı
- maşınqayırma, telekommunikasiya və kompyuter istehsalı
- məişət texnikası, toxuculuq və cihaz sənayesi
- ✓ hərbi sənaye kompleksi, aerokosmik sənaye
- nəqliyyat, bank və sosial sfera

84. Yaponiyanın dövlət siyasəti istiqamətlənmişdir

- xarici investisiyaların cəlb olunmasına
- ✓ xarici kapitalların və mallar idxalının məhdudlaşdırılmasına
- beynəlxalq təşkilatların kreditlərinin cəlb olunmasına
- dövlətlərarası kreditlərin cəlb olunmasına
- beynəlxalq kreditlərin cəlb olunmasına

85. Finlandiya iqtisadiyyatının hansı sferası özünün inkişaf səviyyəsinə görə dünyada birinci yeri tutur?

- Bank
- ✓ informasiya-kommunikasiya
- meşə təsərrüfatı
- su nəqliyyatı
- Nəqliyyat

86. Avropa ölkələrinin hansında Ümumrifah dövləti daha yüksək inkişaf forması almışdır?

- Norveçdə
- Almaniyada
- Hollandiyada
- ✓ İsveçdə
- Finlandiyada

87. Avropa ölkələrinin dövlət büdcəsi üçün xarakterikdir:

- ✓ yenidən bölünün yüksək səviyyəsi
- kəsin olmaması
- yüksək profisitlik
- fəal sekvestironalıq
- investisiya istiqaməti

88. Amerika dövləti özünün sosial fəaliyyətini cəmləyir:

- bütün vətəndaşların müdafiəsinə
- səhmdarların müdafiəsinə
- ✓ əhalinin aztəminatlı təbəqəsinin müdafiəsinə
- işsizlərin müdafiəsinə
- kiçik sahibkarlığın müdafiəsinə

89. ABŞ-ın fond bazarlarında xüsusi fondların (təqaüd, investisiya, sığorta) payı nə qədərdir?

- səhmlərin dəyərinin 40%-i
- ✓ səhmlərin dəyərinin 60%-i
- səhmlərin dəyərinin 70%-i
- səhmlərin dəyərinin 80%-i
- səhmlərin dəyərinin 50%-i

90. ABŞ-ın fond bazarında Maliyyə-Sənaye qrupunun yeritdiyi siyasət

- Diversifikasiya
- Müxtəlif fondlarla əməkdaşlıq
- Öz aralarında rəqabətin genişlənməsi

- ✓ ABŞ-da maliyyə-sənaye qrupu mövcud deyil
- Strateji üstünlüyün genişlənməsi

91. Dünya ölkələri hansı tiplərə bölünür?

- Yükek inkişaf etmiş, zəif inkişaf etmiş, keçid iqtisadiyyatlı
- Yükek inkişaf etmiş, zəif inkişaf etmiş, orta inkişaf etmiş
- İnkişaf etmiş, geridə qalmış, inkişaf etməkdə olan
- ✓ İnkişaf etmiş, inkişaf etməkdə olan, keçid iqtisadiyyatlı
- İnkişaf etmiş, zəif inkişaf etmiş, neft sənayeli

92. Hal-hazırda bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrdə ictimai təminatə və yoxsulluqla mübarizənin çoxsaylı proqramlarının reallaşdırmasına bütün dövlət büdcə təxsisatının neçə faizi yönəlir?

- 10-15%
- 5-10%
- 70-80%
- 2-3%
- ✓ 30-40%

93. Hansı ölkə Böyük İpək Yolu (TRASEKA) və Fiber optik kabel xətti Trans – Asiya – Avropa (TAA) marşrutu üzrə daşımlar həyata keçirən lider dövlətdir?

- ✓ Azərbaycan
- Özbəkistan
- Rusiya
- İran
- Qazaxıstan

94. İnkişaf etmiş ölkələr üçün xarakterikdir:

- Aşağı əmək haqqı
- ✓ Alıcılıq qabiliyyəti prioriteti çox vaxt məzənnədən aşağıdır
- emal sənayesinin yüksək çəkisi
- elmi tədqiqatlara ayrılan xərclər əhəmiyyətsizdir.
- Alıcılıq qabiliyyəti prioriteti məzənnədən artıqdır

95. Keçid iqtisadiyyatlı ölkələrə xarakterikdir:

- ✓ Alıcılıq qabiliyyəti prioriteti məzənnədən artıqdır
- emal sənayesinin yüksək çəkisi
- Alıcılıq qabiliyyəti prioriteti məzənnə ilə eynidir
- Yüksək əmək haqqı və gəlirləri
- Alıcılıq qabiliyyəti prioriteti məzənnədən bir az aşağıdır

96. MDB çərçivəsində iqtisadi inkişafa görə liderlik edən dövlət hansıdır?

- ✓ Azərbaycan
- Özbəkistan
- Ukrayna
- Qazaxıstan
- Ermənistan

97. Yaponiyada istehlak tələbinin əhəmiyyətli genişlənməsi ilə nəticələnən islahatlar.

- Pul islahatı
- Vergi islahatı
- Hərbi islahat
- Ticarət islahatı
- ✓ Aqrar islahat

98. Hansı ölkədə ÜDM-un daha çox həcmi vardır?

- ✓ ABŞ
- Küveyt
- Banqladeş
- Almaniya
- Səudiyyə Ərəbistanı

99. Dünya Bankı açıq iqtisadiyyatın dərəcəsi üzrə ölkələri neçə qrupa ayırır?

- ✓ 5
- 2
- 4
- 6
- 3

100. Bu ölkələrdən hansı elm tutumlu məhsulların nəhəng ixracatçısıdır?

- ✓ ABŞ
- Gürcüstan
- Somali
- Yunanıstan
- İsveçrə

101. Birbaşa xarici investisiyaların cəlb edilməsi üzrə dünya lideri:

- Almaniya
- ✓ ABŞ
- Rusiya
- Türkiyə
- Çin

102. Bazar iqtisadiyyatının əlamətlərinə hansılar aid deyil?

- Şəxsi mənafeyə əsaslanan
- ✓ Dövlət planlaşdırması vasitəsilə iqtisadiyyata rəhbərliyin mərkəzləşdirilməsi
- Xüsusi mülkiyyətə əsaslanan
- Təsərrüfatın inkişafının yalnız qiymət mexanizmi ilə tənzimlənməsi
- Hökumətin rolunu məhdudlaşdıran

103. bazar iqtisadiyyatı amirlikdən onunla fərqlənir ki, onda...

- ✓ Nə istehsal etməyi istehsalçı özü qərarlaşdırır
- Əhalinin həyat səviyyəsi adambaşına düşən istehsalın həcmindən asılı olur
- Dövlət istehsal olunan bütün nemətləri bölüşdürür
- İstehsalın mühüm amili əməkdir
- Bölgü üzrə bütün müəssisələrin həllini idarəetmənin mərkəzi orqanları yerinə yetirir

104. Avtomobil istehsalı üzrə dünyada ən böyük Yapon şirkəti hansıdır?

- Lexus
- Hunday
- ✓ Toyota
- Heç biri
- Nissan

105. Avtomobil istehsalı üzrə dünya lideri.

- Almaniya
- Yaponiya
- ABŞ
- Rusiya
- ✓ Çin

106. Açıq iqtisadiyyatın sahələri qiymətləndirilə bilər.

- Kapital cəlbinin emiqrasiyavə milli istehsalat xarici texnologiyasının tətbiqi göstəricilərinə əsasən.
- İşçi qüvvəsinin miqrasiyasıvə kapital qaçışının göstəricilərinə əsasən
- Elmi Tədqiqat və Təcrübi Konstruktor işlərinə ayrılan vəsaitlərə əsasən
- İstehsal amillərinin mobilliyi və istehsalın təmərküzləşməsi göstəricilərinə əsasən
- ✓ İxrac kvotası və adambaşına düşən ixracın həcmi göstəricilərinə əsasən

107. Açıq iqtisadiyyat nəyi nəzərdə tutur?

- İxrac göndərişlərinin ixtisar edilməsini
- ✓ İxtisaslaşma və kooperasiyalaşmanın dərinləşməsini
- Milli istehsalçılar arasında rəqabət zəiflənməsinə
- Əhəlinin həyat səviyyəsinin pisləşməsini
- Ticarət balansının enməsini

108. Ənənəvi iqtisadiyyat sisteminin xarakterik cəhətləri hansılardır?

- Dövlətin iqtisadiyyata müdaxilə etməməsi
- Texnika və texnologiyanın yüksək inkişafı
- ✓ Fərdlərin özlərinin əvvəlki birliklərinə (icmalarına) malik olmaları
- İqtisadi əlaqələrin açıqlığı
- Vahid iqtisadi mərkəzin mövcudluğu

109. Yüksək inkişaf etmiş ölkələrdə ÜDM strukturunda hansı sektor üstünlük təşkil edir?

- Mədən sənayesi
- Tikinti
- ✓ Xidmət sahəsi
- Meşə təsərrüfatı
- Kənd təsərrüfatı

110. Sosial bazar iqtisadiyyatı nədir?

- ✓ Bu açıq sistemdir, onun inkişafı dayanmayıb, birdəfəlik formalaşmış mexanizm deyil, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalıb və qalırda
- Bu qapalı sistemdir, onun inkişafı dayanıb, birdəfəlik formalaşmış mexanizm olub, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalmıyıb və qalmırda
- Bu qapalı sistemdir, onun inkişafı dayanmıyıb, birdəfəlik formalaşmış mexanizm deyil, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalıb və qalırda
- Bu qapalı sistemdir, onun inkişafı dayanmıyıb, birdəfəlik formalaşmış mexanizm olub, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalıb və qalırda
- Bu qapalı sistemdir, onun inkişafı dayanıb, birdəfəlik formalaşmış mexanizm deyil, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalmıyıb və qalmırda

111. Ölkəni müəyyən bir qrupa daxil etmək üçün meyarlar hansıdır?

- Ölkənin idxalı və ixracı
- elmi-tədqiqat və eksperimental konstruktor işlərinin nailiyyətləri, xarici investisiyaya ayrılan vəsaitlərin həcmi , dövlət borcu
- Adambaşına düşən illik gəlir səviyyəsi, məzənnə
- Təhsil səviyyəsi,İstehlak səbətinin tərkibi,xarici ticarətin həcmi
- ✓ Alıcılıq qabiliyyəti pariteti,yaşayış səviyyəsi və keyfiyyəti, отраслевая структура ВВП

112. MDB ölkələri içərisində rusiyadan sonra hansı ölkənin daha çox ehtiyatları var?

- Azərbaycan
- ✓ Qazaxıstan
- Ukrayna
- Türkmənistan
- Özbəkistan

113. Hansı ölkənin iqtisadiyyatında planlaşdırma mövcuddur?

- ABŞ
- Kanada
- ✓ Fransa
- İspaniya
- Almaniya

114. Çin ixracın həcminə görə dünyada hansı yeri tutur?

- ✓ 1
- 5
- 4
- 3
- 2

115. Bu ölkələrdən hansı elm tutumlu məhsulların nəhəng ixracatçısıdır?

- ✓ ABŞ
- İsveçrə
- Yunanıstan
- Somali
- Gürcüstan

116. Britaniya əməkdaşlığına hansı ölkələr daxildir?
1.Kanada
2.Yeni Zenlandiya
3.Vatikan
4.İtaliya
5.Florensiya

- 1.5.
- 3.4.
- ✓ 1.2.
- 1.3.
- 2.4.

117. Bu ölkələrdən hansı daha çox neft ehtiyatlarına malikdir?

- ✓ Səudi Ərəbistan, BƏƏ, İsrail, Küveyt
- Venesuela,İsrail, Küveyt, İraq
- Azərbaycan, Səudi Ərəbistan, iran
- İran, İraq, Küveyt, Azərbaycan
- Səudiyyə Ərəbistan, İran, İraq, BƏƏ

118. Bu integrasiya birliklərindən hansı Azərbaycanın ən mühüm ticari tərəfdaşı oldu?

- AB və NAFTA
- QUAM və İƏİT
- AB və QUAM
- QUAM və NAFTA
- ✓ İƏİT və AB

119. Azərbaycanda hansı mövcud nəqliyyat avadanlıqlarının texniki yenidənqurmaya və rekonstruksiyaya ehtiyacı var?

- ✓ Bakı Dəniz Limanı
 - Dəmir yolu nəqliyyatı
 - avtoyol nəqliyyatı
 - Metroliten
 - Hava nəqliyyatı
120. Azərbaycanca bugünkü üçün hansı dövlət proqramı realizə olunmur?
- “Sosial iqtisadi inkişaf”
 - ✓ “Kiçik sahibkarlığa dövlət dəstəyi”
 - “Dövlət investisiya proqramı”
 - Bütün cavablar doğrudur
 - “Yoxsulluğun azaldılması və iqtisadi artım”
121. Azərbaycan Respublikasının hökuməti iqtisadi inkişafın əsas konseptual istiqəmətlərini razılaşdırmayıb:
- AYİB
 - Dünya bankı
 - ✓ Strateji araşdırmalar mərkəzi
 - Beynəlxalq xeyriyyə fondu, Dünya bankı
 - Beynəlxalq xeyriyyə fondu
122. Azərbaycan dünyanın bütün ölkələri ilə ticarət və qitəsadi əlaqələrinin genişləndirilməsi üçün hansı ölkələrə daxil olmağa hazırlaşır?
- ✓ ÜTT
 - ASEAN
 - Avropa İttifaqı
 - QUAM
 - OPEK
123. Azərbaycan beynəlxalq investisiyanın müdafiəsi üzrə hansı ölkələr ilə beynəlxalq müqavilə bağlamayıb?
- MDB ölkələri və Yaponiya
 - ABŞ və Almaniya
 - ✓ İraq və Fransa
 - Türkiyə və ingiltərə
 - Pakistan və İran
124. Avropada büdcə kəsirinin maksimum dəyəri necə adlanır?
- Matrixt divarı
 - Berlin tavanı
 - ✓ Maastrixt tavanı
 - Madrid tavanı
 - Matrixt döşəməsi
125. ABŞ-da geniş yayılmışdır
- ✓ Texnoparklar və Texnopolislər
 - vergi qavanaları
 - ixrac-istehsal zonaları
 - elmi-sənaye şəhərləri
 - Yüksək texnologiyalar zonası
126. ABŞ-da xalq kapitalizmidir , ona görə ki,
- 70% ölkə əhalisi sahibkarlıq fəaliyyəti ilə məşğul olur
 - ✓ 70% ölkə əhalisi səhmdardır
 - 70% ölkə əhalisi səsvermədə iştirak edir

- 70% ölkə əhalisi orta səviyyədən yüksək gəlirə malikdir
 - 70% ölkə əhalisi daşınmaz əmlaka malikdir
- 127.** ABŞ iqtisadiyyatının hansı sahələrində dövlət müəssisələrinin xüsusi çəkisi ənənəvi olaraq yüksəkdir?
- elektronika, gəmiqayırma və kənd təsərrüfatı
 - maşınqayırma, telekommunikasiya və kompyuter istehsalı
 - məişət texnikası, toxuculuq sənayesi və cihazqayırma
 - ✓ hərbi-sənaye kompleksi, aerokosmik sənaye, strateji cəhətdən mühüm istehsal növləri
 - nəqliyyat, bank və sosial sfera
- 128.** Milli iqtisadi sistemin açıqlığının qorunması üsulları hansıdır?
- ✓ İnkişaf etmiş dövlət tənzimlənməsinin işləməsi
 - İqtisadiyyatda ixrac sahələrinin artması
 - Sosial çevikliyin artması
 - Nəhəng korporasiyalar xarici fəaliyyətinin güclənməsi
 - Bazar tənziminin güclənməsi
- 129.** Milli iqtisadi sistemin açıqlığı nə ilə ifadə olunur?
- Ölkə sərhədlərinin açıqlığı
 - ✓ Dünya iqtisadiyyatına inteqrasiya olunmanın yüksək səviyyəsi
 - Əhalinin yaşayışının keyfiyyəti
 - Dünya bazarında mövqeyi
 - Gömrük tariflərinin tətbiq olunmaması
- 130.** İnzibati-amirlik iqtisadi sisteminin əlamətlərinə nələr aid deyil?
- Vahid mərkəzdən bütün müəssisələrin birbaşa idarə edilməsi
 - Dövlət aparatı əsasən inzibati bölüşdürmə metodlarının köməyi ilə təsərrüfat fəaliyyətinə rəhbərlik edir
 - ✓ İqtisadiyyatın liberallaşması
 - Xüsusi mülkiyyətin olmaması
 - Dövlət məhsulların istehsalına və bölgüsünə tam nəzarət edir
- 131.** Kənd təsərrüfatı məhsulları istehsalının həcminə görə birinci yeri tutur?
- Rusiya
 - Ukrayna
 - Qazaxıstan
 - Çin
 - ✓ ABŞ
- 132.** Ölkələrin açıq iqtisadiyyatının dərəcəsi çox hallarda asılıdır:
- 1.Ölkənin coğrafi mövqeyindən
 - 2.Sənayenin inkişaf səviyyəsindən
 - 3.Təbii resurslarla təminatından
 - 4.əhalinin sayından
 - 5.əhalinin tədiyyə qabiliyyətli tələbindən
- 2.4.5
 - 1.4.5
 - ✓ 3.4.5
 - 1.3.5
 - 1.2.3
- 133.** qarışıq iqtisadiyyatda təsərrüfat subyekti kimi dövlət etməlidir:
- Yalnız xüsusi biznesi investisiyalaşdırmalı
 - Vahid mərkəzdən xüsusi biznesin müəssisələrini idarə etməli
 - ✓ Xüsusi biznesin həyata keçirə bilmədiyi işləri öz üzərinə götürməli

- Yalnız xarici investisiyaları investisiyalaşdırmalı
- Xüsusi kapitalın mənfəətini məhdudlaşdırmalı

134. Qarışıq iqtisadiyyatın hansı modeli çox böyük olmayan sosial istiqamətə malikdir?

- Amerika
- Alman
- Asiya
- ✓ İsveçrə
- Yaponiya

135. Türkiyə iqtisadiyyatının əsas sahələrindən biri:

- Kosmos
- Kimya sənayesi
- ✓ Turizm
- Kənd təsərrüfatı
- Gəmiqayırma

136. Yaponiyada ETTKİ-nə çəkilən xərcin həcmi və onun dünyada tutduğu yer?

- 110 mlrd. 4-cü yer
- 150 mlrd. 1-cü yer
- 140 mlrd. 2-cü yer
- ✓ 130 mlrd. 3-cü yer
- 100 mlrd. 5-cü yer

137. 3 güc mərkəzlərindən birini göstərin.

- Cənubi Asiya
- Avstraliya
- Latın Amerikas
- ✓ Qərbi Avropa
- Şimali Afrika

138. Asiyanın yeni sənaye ölkəsi hansıdır?

- Monqolustan
- Çin
- ✓ Cənubi Koreya
- Tayvan
- Yaponiya

139. Avropada kənd təsərrüfatı məhsulları istehsalının həcmində Fransa'nın tutduğu yer.

- 5-ci yer
- ✓ 1-ci yer
- 4-cü yer
- 3-cü yer
- 10-cu yer

140. Beynəlxalq ixtisaslaşma və kooperasiyalaşmanın səviyyəsi nədə özünü göstərir?

- İqtisadi artım
- Təhsil səviyyəsi
- ✓ İqtisadi tərəqqi
- Real əmək haqqı
- Texniki tərəqqi

141. Fransa'nın nəhəng TMK-sını göstərin.

- bibendi Universal
- alkatel
- Bi En Pi Paribas
- ✓ bütün cavablar doğrudur
- Ay Bi Eyç Em

142. Fransanın ÜMM-da dövlət xərclərinin xüsusi çəkisi:

- 20,4
- 31,4
- ✓ 51,4
- 40,5
- 28,5

143. Fransaya kapitalın əsas ixracatıları.

- Yunanıstan, Macarıstan
- ✓ ABŞ.Almaniya
- Serbiya, İsveç
- Sloveniya, Finlandiya
- Çin, Avstriya

144. İqtisadiyyata dövlət müdaxiləsinin alətləri:

- Struktur siyasəti
- ✓ Maliyyə, vergi, qiymət, kredit siyasəti
- Investisiyalar
- Ticarət-kommersiya vasitələri
- Demografik amillər

145. İqtisadiyyata dövlət müdaxiləsinin hədləri:

- ✓ Bazar təsərrüfatının ümumi sərhədləri ilə kifayətlənmək
- İqtisadiyyatın strateji sahələrini tənzimləmək
- Fundamental elmləri inkişaf etdirmək
- Makroiqtisadiyyatda təkrar istehsalı fasiləsizliyi
- İqtisadi fəaliyyətdə boşluqlar doldurmaq

146. İqtisadiyyatın son məqsədi nədir?

- İstehsal
- Səmərəlilik
- ✓ İnsan
- İnkişaf
- Məhsul

147. İstehsalın inkişaf səviyyəsinin təmərküzləşmiş ifadəsi:

- əhalinin rifah halı
- asudə vaxt
- İstehsalın nəticəsi
- Məhsul istehsalı
- ✓ vaxta qənaət

148. Qərbi Avropa ölkələrinin xarici ticarətinin daha çox xarakterik xüsusiyyətlərindən biri odur ki, ...

- ✓ Əsas hissəsi regiondaxili dövriyyəyə düşür
- Zəif inkişaf edib
- Əsasən kənd təsərrüfatı məhsulları ixrac edir

- Əsasən hasilat sənaye məhsulları istehsal edir
- İdxaldan güclü asılıdır

149. Qərbi Avropanın xarici ticarət dövriyyəsinin neçə %-ni regional ticarətin payına düşür?

- 50%
- ✓ 70%
- 20%
- 100%
- 40%

150. Qeyri bazar iqtisadiyyatlı inkişaf etməkdə olan ölkələr hansılardır?

- Braziliya, Hindistan
- Çin, Türkiyə
- Pakistan, Misir
- İran, Argentina
- ✓ Şimali Koreya, Kuba

151. Təbii sərvətin zənginliyi ilə əlaqədar yüksək gəlir götürən ölkə:

- Konqo
- Laos
- Vyetnam
- Rusiya
- ✓ Küveyt

152. əlaqədar ölkədə həyata keçirilən real istehsal səviyyəsi, potensial istehsal səviyyəsindən aşağı isə, bu ölkəni zəif inkişaf etmiş saya bilərik. Bu ifadədə zəif inkişafı aşağıdakılardan hansı əlamətlərə görə təyin edə bilərik?

- Fərdi təməl ehtiyacların ödənilməsinə görə
- Beynəlxalq inkişaf fərqliliklərinə görə
- ✓ İqtisadi resursların istifadə vəziyyətinə görə
- İctimai təməl ehtiyacların ödənilməsinə görə
- Potensial artıq anlayışına görə

153. Az inkişaf etmiş ölkələrdə aşağıdakılardan hansı kənd təsərrüfatı sektoruna xas deyil?

- ✓ Məcmu investisiyada daha yüksək pay
- Məcmu məşğulluq daha yüksək pay
- Məcmu əhalidə daha yüksək pay
- Məcmu ixracatda daha yüksək pay
- Məcmu hasıladan daha yüksək pay

154. Aşağıdakılardan hansı iqtisadi artımın əsas şərtlərindən biri deyildir.

- İnvestisiyanın artması
- İxracın artması
- Adambaşına düşən milli gəlirin artması
- İstehsalın artması
- ✓ İqtisadi quruluşun dəyişilməsi

155. Aşağıdakılardan hansı az inkişaf etmiş ölkələrin makroiqtisadi inkişafına aid xüsusiyyətlərindən deyildir?

- Kişi başına aşağı gəlir
- ✓ Yüksək doğum nisbəti
- Balanssız gəlir dağılımı
- Qeyri-kafi sərmayə təcrübəsi

- Aşağı həyat standartı və rifah səviyyəsi

156. İqtisadi baxımdan daha çox mal və xidmət istehsal etməklə bərabər sosial-iqtisadi quruluşun dəyişilməsi nə olaraq adlandırılır?

- texnoloji yenilənmə
- ✓ İqtisadi inkişaf
- İqtisadi rifah
- İqtisadi böyümə
- Məhsuldarlığı artımı

157. Aşağıdakılardan hansı qərb ictimai sisteminin sosial-psixoloji xüsusiyyətlərindəndir?

- Məhdud ehtiyaclar
- Risklərə qoşulma istəksizliyi
- ✓ Normal mənfəət və gəlir anlayışı
- Qiymət dəyişmələrinə qarşı laqeydlik
- Ənənəvi dəyər mühakimələri

158. Zəif iqtisadi inkişaf səviyyəsini şərhə çalışan iqtisadi yanaşmalardan inkişaf mərhələləri nəzəriyyəsi aşağıdakı iktisatçılardan hansı tərəfindən ortaya atılmışdır?

- Ceneri
- Prebiş
- ✓ Rostov
- Nurkse
- Levis

159. Aşağıdakılardan hansı az inkişaf etmiş ölkələrin ictimai strukturlarını əks etdirən xüsusiyyətlərdən biri deyil?

- Mədəni dəyişmələrə uyğunlaşma yüksəkdir.
- Qadınların işgücünə iştirak nisbəti aşağıdır.
- ✓ Fərdiyyətçilik duyğuları suverendir.
- Həmyerlilik bağları güclüdür.
- Geniş ailə quruluşu suverendir.

160. Aşağıdakılardan hansı az inkişaf etmiş ölkələrin demoqrafik xüsusiyyətlərindəndir?

- Qeyri-kafi sağlamlıq şərtləri
- ✓ Sürətli əhali artımı
- Qeyri-sağlam şəhərləşmə
- Ənənəvi cəmiyyət quruluşu
- Qeyri-kafi qidalanma

161. Aşağıdakılardan hansı az inkişaf etmiş bir ölkədə emal sənayesinin alt təbəqələrinin təməl xüsusiyyətlərindəndir?

- İstehlak mallarının qeyri-kafi böyüməsi
- İnvestisiya mallarının ümumi ixracat içərisindəki payının yüksək olması
- Ara malları emalının həddindən artıq inkişaf etmiş olması
- İstehlak malları emalının istehsal quruluşuna təsirli olmaması
- ✓ İnvestisiyanın zamanında və kifayət qədər inkişaf etdirilməməsi

162. Aşağıdakılardan hansı İEOÖ-də ölkələrdə kənd təsərrüfatı seqmentinin xüsusiyyətlərindən biri deyil?

- Gizli işsizliyin əhəmiyyətli ölçülərdə olması
- İstehsalın ailə içində ənənəvi olması
- ✓ Məcmu məşğulluq içindəki payının yüksək olması
- Məcmu emal içindəki payının çox aşağı olması
- Məhsuldarlığın aşağı olması

163.	Aşağıdakılardan hansı R.Rodan'ın sənayeləşmə adı altında irəli sürdüyü inkişaf modelində müvəffəqiyyət üçün lazımlı şərt deyildir? - Var olandan fərqli struktur ✓ Qeyri qanuni məşğulluğun qarşısının alınması - Xarici amillərdən faydalanma - Xarici xüsusi sərmayə istifadəsi - Böyük miqyaslı bir planlaşdırma
164.	Aşağı Səviyyəli Balans nəzəriyyəsinə görə, İEOÖ-də adam başına düşən gəlirdə davamlı bir artımın təmin edilməsinin şərti nədir? ✓ Gəlir artım sürətinin əhali artım sürətindən yüksək olması - Gəlir artım sürətinin mənfi olması - Əhali artım sürətinin sıfırdan böyük olması - Gəlir artım sürətinin əhali artım sürətinə bərabər olması - Əhali artım sürətinin gəlir artım sürətindən yüksək olması
165.	Marksist Teori'de kapitalistlərin istehsaldan aldığı mənfəətin tək qaynağı aşağıdakılardan hansıdır? - Fəaliyyət ✓ Əlavə dəyər - Faktor sahibliyi - Çalışqanlıq - Məhsuldarlıq
166.	İki ölkənin texnologiya səviyyəsi arasındakı fərqə ümumi olaraq nə ad verilir? - Texnologiya seçimi - Texnoloji inkişaf - Texnologiya transferi ✓ Texnoloji fərq - Texnologiya sistemi
167.	Rostow'un inkişaf mərhələləri nəzəriyyəsinə görə, iqtisadi inkişafın başlaması üçün lazımlı dəyişmələrin ortaya çıxdığı mərhələ aşağıdakılardan hansıdır? ✓ İnkişafa hazırlıq mərhələsi - Yetkinlik mərhələsi - İnkişaf mərhələsi - Kütləvi istehlak dövrü - Ənənəvi cəmiyyət mərhələsi
168.	əhalinin sürətlə artması fonunda, bunun böyük hissəsinin ənənəvi segmentdə və aşağı həyat səviyyəsində hər hansı bir əmək haqqı ilə razı olması fərziyyəsinə əsaslanaraq irəli sürülən nəzəriyyə aşağıdakılardan hansıdır? - yoxsulluğun çıxılmaz çevrəsi nəzəriyyəsi - Keçid mərhələləri nəzəriyyəsi - Dualizm nəzəriyyəsi ✓ Qeyri-məhdud əmək təklifi ilə inkişaf nəzəriyyəsi - Sadə mərhələ nəzəriyyəsi
169.	Aşağıdakı ölkələrdən hansı Asiya pələngləri arasında deyil? - Tayvan - Sinqapur ✓ Vyetnam - Hong Kong - Cənubi Koreya
170.	Levisin sərhədsiz əmək təklifi kimi bilinən inkişaf nəzəriyyəsində Həyat səviyyəsi segmenti anlayışı aşağıdakı anlayışların hansının yerinə istifadə olunur?

- şəhər seqmenti
- xidmət seqmenti
- sənaye seqmenti
- kapitalist seqmenti
- ✓ kənd təsərrüfatı seqmenti

171. Aşağıdakılardan hansı balanslı iqtisadi inkişaf modelinin əsas şərti olaraq xarakterizə olunur.

- Planlaşdırma
- İdxal əvəzləməsi
- Xarici ticarət
- ✓ İnfrastruktur investisiyaları
- Xarici qənaətlər

172. Azərbaycan beynəlxalq investisiyanın müdafiəsi üzrə hansı ölkələr ilə beynəlxalq müqavilə bağlamayıb?

- Türkiyə və İngiltərə
- ABŞ və Almaniya
- Pakistan və İran
- MDB ölkələri və Yaponiya
- ✓ İraq və Fransa

173. İnfrostruktura milli proqramının reallaşdırılması üçün hansı həcmdə investisiya tələb olunur?

- 14 milyard \$
- 9 milyard \$
- 5 milyard \$
- 7 milyard \$
- ✓ 3 milyard \$

174. Azərbaycanda hansı mövcud nəqliyyat avadanlıqlarının texniki yenidənqurmaya və rekonstruksiya ehtiyacı var?

- Dəmir yolu nəqliyyatı
- ✓ Bakı Dəniz Limanı
- Hava nəqliyyatı
- avtoyol nəqliyyatı
- Metropoliten

175. TACİS proqramına görə hansı prioritet sahələr müəyyən olunub?

- Maliyyə xidmətləri, satışın yayılması, humanitar və insan resursları
- Dövlət müəssisələrinin yenidənəşkili və özəl sektorun inkişafı
- Nəqliyyat, maliyyə xidmətləri
- Energetika, transport
- ✓ Bütün variantlar doğrudur

176. Hansı ölkə Böyük İpək Yolu (TRASEKA) və Fiber optik kabel xətti Trans – Asiya – Avropa (TAA) marşrutu üzrə daşımlar həyata keçirən lider dövlətdir?

- ✓ Azərbaycan
- İran
- Rusiya
- Özbəkistan
- Qazaxıstan

177. Bu ölkələrdən hansı daha çox neft ehtiyatlarına malikdir?

- Səudiyyə Ərəbistan, İran, İraq, BƏƏ
- İran, İraq, Küveyt, Azərbaycan

- Azərbaycan, Səudi Ərəbistan, İran
- Venesuela, İsrail, Küveyt, İraq
- ✓ Səudi Ərəbistan, BƏƏ, İsrail, Küveyt

178. Azərbaycandan nəyin idxalı nəticəsində Qərblə ticarətdə ticarət tərəfdaşları kimi bu ölkələrin əhəmiyyəti artmışdır?

- Ərzaq məhsulları
- Məişət texnikası
- karbohidrogen xammalı
- ✓ Neft və neft məhsulları
- Neft avadanlıqları

179. Müstəqillik dövründə Azərbaycan nəyə nail olub?

- ✓ Bütün variantlar doğrudur
- Sosial iqtisadi münasibətlər sistemində radikal torpaq islahatları və iqtisadiyyatın liberallaşdırılmasına yeni şərait yaratdı?
- Açıqlıq artmış və dünya iqtisadi sisteminə inteqrasiya çoxalmışdır
- Təbii iqtisadi resurslardan istifadə üzrə uzunmüddətli milli strategiya yaradılmışdır
- Liberal bazar iqtisadiyyatı mexanizmi şəraitində ölkənin iqtisadi sistemi sabillik əldə edib

180. Azərbaycanda bugün üçün hansı dövlət proqramı realizə olunmur?

- “Sosial iqtisadi inkişaf”
- ✓ “Kiçik sahibkarlığa dövlət dəstəyi”
- “Dövlət investisiya proqramı”
- Bütün cavablar doğrudur
- “Yoxsulluğun azaldılması və iqtisadi artım”

181. Mövcud böhranı aradan qaldıran yeganə iqtisadi cəhətdən cəlbəedici və mühüm amil nədir?

- Siyasi amil
- ✓ Neft faktoru
- Texniki tərəqqi
- İnvestisiya
- Əmək resursları

182. Azərbaycanın neft sənayesində geniş miqyaslı xarici investisiyaların cəlb edilməsi üçün real imkanları nə yaradıb?

- “Qarabağ” və “Şahdəniz” müqavilələri, Cənubi Qafqaz boru kəməri
- Balaxanı – Sabuncu – Ramana, Kürdəxanı neft yataqlarının reabilitasiyası
- “Əsrin müqaviləsinin” bağlanması, Bakı – Tbilisi – Ceyhan boru kəməri
- ✓ “Əsrin müqaviləsinin” bağlanması, “Qarabağ” və “Şahdəniz” müqavilələri
- Bakı – Tbilisi – Ceyhan boru kəməri, “Qarabağ” və “Şahdəniz” müqavilələri

183. Bu inteqrasiya birliklərindən hansı Azərbaycanın ən mühüm ticari tərəfdaşı oldu?

- AB və NAFTA
- QUAM və İƏİT
- AB və QUAM
- QUAM və NAFTA
- ✓ İƏİT və AB

184. AB hansı proqramlar vasitəsilə Azərbaycanı maliyələşdirir?

- ✓ TACİS, təmir və tikinti işləri, humanitar yardım, ərzaq
- Təmir və tikinti işləri, humanitar yardım, informasiya və telekommunikasiya proqramları
- Humanitar yardım, mədəni dəstək, TACİS, tikinti işləri
- İnformasiya və telekommunikasiya proqramları, əsas təşkilati proqramlar, ərzaq
- TACİS, təmir və tikinti işləri, mədəni dəstək

185. MDB ölkələri içərisində rusiyadan sonra hansı ölkənin daha çox ehtiyatları var?
- Özbəkistan
 - Türkmənistan
 - ✓ Qazaxıstan
 - Ukrayna
 - Azərbaycan
186. əsrin müqaviləsi nə vaxt imzalanıb?
- ✓ 1994
 - 1993
 - 1997
 - 1999
 - 1995
187. Azərbaycanda keçid dövründən bazar iqtisadiyyatına keçid prosesləri nəyə görə çətinləşib?
- İnflasiyaya görə
 - Resursların çatışmamazlığı
 - Yanlış iqtisadi siyasət
 - Bütün cavablar doğrudur
 - ✓ Ölkənin 20 %-nin hərbi müdaxilə və işğal altında olması
188. Azərbaycan Respublikasının hökuməti iqtisadi inkişafın əsas konseptual istiqəmətlərini razılaşdırmayıb:
- AYİB
 - Dünya bankı
 - ✓ Strateji araşdırmalar mərkəzi
 - Beynəlxalq xeyriyyə fondu, Dünya bankı
 - Beynəlxalq xeyriyyə fondu
189. Azərbaycan dünyanın bütün ölkələri ilə ticarət və qitisadi əlaqələrinin genişləndirilməsi üçün hansı ölkələrə daxil olmağa hazırlaşır?
- ✓ ÜTT
 - ASEAN
 - Avropa İttifaqı
 - QUAM
 - OPEK
190. Beynəlxalq təşkilatlar, sənaye və postsənaye ölkələri Azərbaycanın iştirakı ilə həyata keçirir:
- Düzgün cavab yoxdur
 - İqtisadi siyasətin və strateji proqramların həyata keçirilməsi
 - Yalnız iqtisadi siyasətin və strateji proqramların tətbiqi
 - ✓ Hərtərəfli strateji və iqtisadi siyasətinin inkişafı, tətbiqi və icrası ilə iqtisadi yenidənqurma və özəlləşdirmənin həyata keçirilməsi
 - Yalnız hərtərəfli strategiyanın tətbiqi və icrası
191. Şahdəniz yatağının işlənməsində hansı şirkətlər iştirak edir?
- ✓ BP, SOCAR, Statoil Azerbaijan
 - BP, Elf Petroleum Azerbaijan, CNPC
 - Turkish Petroleum Overseas Company Limited, Statoil Azerbaijan, CNPC
 - Elf Petroleum Azerbaijan, Qazprom, CNPC
 - BP, SOCAR, Qazprom
192. Azərbaycanın ən böyük qaz və kondensat yatağı hansıdır?

- Abşeron
- ✓ Şahdəniz
- Azəri – Çıraq – Günəşli
- Bakı – Novarasisk
- Bakı – Tbilisi - Ceyhan

193. Azərbaycanın ən iri neft yatağı hansıdır?

- Şahdəniz
- Qarabağ
- Abşeron
- Bakı – Supsa
- ✓ Azəri – Çıraq – Günəşli

194. 2008- ci ildə Azərbaycanda malların idxalının ümumi dəyəri 7.2 milyard \$ təşkil edib.Bu xarici ticarətin neçə faizini təşkil edir?

- 15%
- 23%
- 25%
- 9%
- ✓ 13%

195. Azərbaycanda karbohidrogenlərin ixracı neçə faiz təşkil edir?

- 90%
- 75%
- ✓ 88,2 %
- 30%
- 85,5%

196. Ölkədə iqtisadiyyatın açıqlığının kəmiyyət göstəricilərinə daxildir:

- reeksportun həcmi
- ✓ ixrac kvotası
- idxal kvotası
- ticarət dövriyyəsinin həcmi]
- Xarici ticarət üçün kvotalar

197. MDB çərçivəsində iqtisadi inkişafa görə liderlik edən dövlət hansıdır?

- ✓ Azərbaycan
- Özbəkistan
- Ukrayna
- Qazaxıstan
- Ermənistan

198. Anqlo –amerikan modelindən fərqli olaraq Alman korporativ idarəetmə modeli nə ilə xarakterizə olunur?

- ✓ Müəyyən sərtliliklə və hansısa səviyyədə bürokratiya ilə
- İnvestorların azlığı ilə
- Innovation fəaliyyətlə
- Sahibkar faktorları ilə
- İnvestorların çoxluğu ilə

199. Avropa Birliyini innovativ inkişafda lider etmək üçün və bununlada dünyada ən yüksək rəqabət qabiliyyətinin təmin edilməsi üçün Lissabon sammitində AB planı nə zaman qəbul olunub?

- 1995
- ✓ 2000
- 1996

- 1998
- 1997

200. Almaniya sahibkarliq fəaliyyətinin zəifləməsinin səbəbləri hansıdır?

- Aşağı vergilər və sosial ayırmalar
- Həddən artıq açıq iqtisadiyyat
- Beynəlxalq iqtisadi əlaqələrin zəif inkişafı
- Qapalı iqtisadiyyat
- ✓ Yüksək vergilər və sosial ayırmalar

201. Almaniya hökuməti hansı üsulla biznes mühitinin formalaşmasına fəal təsir edir?

- Maliyyə tənzimlənməsi metodundan istifadə edir
- Antiinhisar tənzimlənmə metodundan istifadə edir
- Kiçik sahibkarlığa yardım üçün xüsusi tədbirlərdən istifadə edir
- Orta sahibkarlığa yardım üçün xüsusi tədbirlərdən istifadə edir
- ✓ Bütün cavablar doğrudur

202. Almaniyanın inkişafı nə ilə izah olunur?

- Sahibkarlar üçün şəraitin yaranması ilə
- Hökumətin dəstəyi ilə
- Beynəlxalq əlaqələrin inkişafı ilə
- Özəl sektorun inkişafı ilə
- ✓ İqtisadi artımı stimullaşdıran yeni sahibkarlarla izah olunur

203. Alman sahibkarlıq modeli nə ilə xarakterizə olunur?

- Alman sahibkarlıq modeli sahibkarlıq ruhu və investisiya vəzifələri ilə xarakterizə olunur
- Alman sahibkarlıq modeli təşkilatı fəaliyyətlə xarakterizə olunur
- Alman sahibkarlıq modeli sosial fəaliyyətlə xarakterizə olunur
- ✓ Alman sahibkarlıq modeli sosial fəaliyyətlərlə xarakterizə olunur
- Alman sahibkarlıq modeli sahibkarlıq fəaliyyəti ilə xarakterizə olunur

204. Ştandorta nə deməkdir?

- Kapitalın yenidən istehsalı üçün yenidən investisiya qoyulması üçün yer
- Kreditin aradan qaldırılması üçün yer
- İstehsalın yenidən qurulması üçün yer
- ✓ Kapital qoyuluşu və istehsalın yerləşdirilməsi üzrə yer
- İstehsalın emalı üçün yer

205. Almaniya rəqabət qabiliyyətinin aşağı düşməsinə iki səbəblə əlaqələndirilir:

- ✓ Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin aşağı düşməsidir, ikincisi, Almaniya kapital cəlb etməklə global rəqabətdə udur
- Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin aşağı düşməsidir, ikincisi, Almaniya kapital cəlb etməklə global rəqabətdə qazanır
- Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsidir, ikincisi, Almaniya kapital cəlb etməklə global rəqabətdə qazanır
- Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsidir, ikincisi, Almaniya kapital cəlb etməklə global rəqabətdə qazanır
- Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsidir, ikincisi, Almaniya kapital cəlb etməklə global rəqabətdə udur

206. Sosial bazar iqtisadiyyatı nədir?

- ✓ Bu açıq sistemdir, onun inkişafı dayanmayıb, birdəfəlik formalaşmış mexanizm deyil, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalıb və qalırda
- Bu qapalı sistemdir, onun inkişafı dayanmıyıb, birdəfəlik formalaşmış mexanizm olub, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalıb və qalırda

- Bu qapalı sistemdir, onun inkişafı dayanmıyıb, birdəfəlik formalaşmış mexanizm deyil, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalıb və qalırda
 - Bu qapalı sistemdir, onun inkişafı dayanıb, birdəfəlik formalaşmış mexanizm olub, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalmıyıb və qalmırda
 - Bu qapalı sistemdir, onun inkişafı dayanıb, birdəfəlik formalaşmış mexanizm deyil, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalmıyıb və qalmırda
- 207.** Almaniya mövcud sosial iqtisadi sisteminin başqası ilə əvəzlənməsi nəyə gətirib çıxarır?
- AFR-də norveç modelinin yayılmasına
 - ✓ AFR-də anqlo-amerikan modelinin yayılmasına
 - AFR-də italyan modelinin yayılmasına
 - AFR-də rusiya modelinin yayılmasına
 - AFR-də nyapon modelinin yayılmasına
- 208.** 2004-cü ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış əmək bazarının tənzimlənməsinə görə Almaniya neçənci yerdədi?
- 17-ci
 - ✓ 60-cı
 - 30-cu
 - 23-cü
 - 49-cu
- 209.** 2004-cü ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış ticarətdə vergi tətbiq etməyə görə Almaniya neçənci yerdədi?
- ✓ 58-ci
 - 30-cu
 - 23-cü
 - 17-ci
 - 49-cu
- 210.** 2004-cü ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış dövlət maliyələşdirməsi və iqtisadi siyasətə görə Almaniya neçənci yerdədi?
- 29-cu
 - 10-cu
 - 22-ci
 - 8-ci
 - ✓ 34-cü
- 211.** 2003-cü ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış dövlətlər arası rəqabət bacarığına görə Almaniya neçənci yerdədi?
- 15-ci
 - 10-cu
 - ✓ 20-ci
 - 8-ci
 - 18-ci
- 212.** 2002-ci ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış dövlətlər arası rəqabət bacarığına görə Almaniya neçənci yerdədi?
- 10-cu
 - ✓ 17-ci
 - 12-ci
 - 8-ci
 - 14-cü
- 213.** 2001-ci ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış dövlətlər arası rəqabət bacarığına görə Almaniya neçənci yerdədi?

- 9-cu
 - 10-cu
 - 12-ci
 - 8-ci
 - ✓ 13-cü
214. 2004-cü ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış dövlətlər arası rəqabət bacarığına görə Almaniya neçənci yerdədi?
- ✓ 21-ci
 - 17-ci
 - 14-cü
 - 20-ci
 - 19-cu
215. 2004 cü ildə WEF (World Economic Forum) tərəfindən 120 ölkə arasında hesablanmış yerli iş mühiti üzrə Almaniya neçənci yerdədi?
- ✓ 5-ci
 - 4-cü
 - 3-cü
 - 2-ci
 - 1-ci
216. 2004 cü ildə WEF (World Economic Forum) tərəfindən 120 ölkə arasında hesablanmış iqtisadi rəqabət üzrə Almaniya neçənci yerdədi?
- 10-cu
 - 11-ci
 - 12-ci
 - 8-ci
 - ✓ 3-cü
217. Dünya ölkələri hansı tiplərə bölünür?
- Yükek inkişaf etmiş, zəif inkişaf etmiş, keçid iqtisadiyyatlı
 - Yükek inkişaf etmiş, zəif inkişaf etmiş, orta inkişaf etmiş
 - İnkişaf etmiş, geridə qalmış, inkişaf etməkdə olan
 - ✓ İnkişaf etmiş, inkişaf etməkdə olan, keçid iqtisadiyyatlı
 - İnkişaf etmiş, zəif inkişaf etmiş, neft sənayeli
218. Hal-hazırda bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrdə ictimai təminatə və yoxsulluqla mübarizənin çoxsaylı proqramlarının reallaşdırmasına bütün dövlət büdcə təxsisatının neçə faizi yönəlidir?
- 10-15%
 - 5-10%
 - 70-80%
 - 2-3%
 - ✓ 30-40%
219. Çoxukladlı iqtisadiyyat nədir?
- ✓ Bir iqtisadi sistemin daxilində müxtəlif idarə formaları
 - İstehsal xərclərinin azalması və onun rəqabət qabiliyyətinin kəskin artması
 - Əmək məhsuldarlığından asılı olaraq əhəlinin yaşayış səviyyəsinin geridə qalması
 - Vergi qoymanın yüksəkliyi
 - Bir iqtisadi system daxilində bir idarə forması
220. İsveç modeli nəyə əsaslanır?

- ✓ əhalinin ən az təmin edilmiş təbəqəsinin xeyrinə milli gəlirin yenidən paylaşdırılmasının hesabına mülk bərabərsizliyin ixtisarına yönəldilmiş güclü sosial siyasətlə fərqlənir
- əmək məhsuldarlığının artımından asılı olaraq, əhalinin həyat səviyyəsinin geri qalmasıyla xarakterizə olunur
- məhsulun maya dəyərinin azalmasıyla və dünya bazarında onun rəqabətə davamlılığının kəskin artmasıyla səciyyələnir
- Əmək məhsuldarlığının yüksək səviyyədə olması və şəxi uğur əldə etməyə diqqətin yönəldilməsi
- ümumdünya sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sistemində, əhalinin ənaktiv təbəqəsinin genişləndirilməsi

221. Yapon modeli nəyə əsaslanır?

- ✓ əmək məhsuldarlığının artımından asılı olaraq, əhalinin həyat səviyyəsinin geri qalmasıyla xarakterizə olunur
- əhalinin ən az təmin edilmiş təbəqəsinin xeyrinə milli gəlirin yenidən paylaşdırılmasının hesabına mülk bərabərsizliyin ixtisarına yönəldilmiş güclü sosial siyasətlə fərqlənir
- vergi qoymanın yüksək normasıyla səciyyələnir
- Əmək məhsuldarlığının yüksək səviyyədə olması və şəxi uğur əldə etməyə diqqətin yönəldilməsi
- ümumdünya sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sistemində, əhalinin ənaktiv təbəqəsinin genişləndirilməsi

222. Amerika modeli nəyə əsaslanır?

- əmək məhsuldarlığının artımından asılı olaraq, əhalinin həyat səviyyəsinin geri qalmasıyla xarakterizə olunur
- əhalinin ən az təmin edilmiş təbəqəsinin xeyrinə milli gəlirin yenidən paylaşdırılmasının hesabına mülk bərabərsizliyin ixtisarına yönəldilmiş güclü sosial siyasətlə fərqlənir
- məhsulun maya dəyərinin azalmasıyla və dünya bazarında onun rəqabətə davamlılığının kəskin artmasıyla səciyyələnir
- vergi qoymanın yüksək normasıyla səciyyələnir
- ✓ ümumdünya sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sistemində, əhalinin ənaktiv təbəqəsinin genişləndirilməsi

223. Model anlayışı :

- dünya ölkələrinin xarici ticari fəaliyyətini xarakterizə edən göstəricilər .in sistemidir
- bu dünya ölkələri arasında ticarət sahəsində yaranan beynəlxalq münasibətlərdir
- ✓ bu təsərrüfat, hüquqi, admnistrativ mexanizmlərlə idarə olunan, ümummilli iqtisadi qarşılıqlı təsir sistemidir
- bu ayrı ölkələrin təcrübələrinin başqa ölkələrə kesidir
- dünya ölkələrinin münasibətlərinin sistemidir

224. İqtisadi inkişafın əsas modellərini seçin.

- ✓ amerika, avropa, asiya, asiya- sakit okean, latın amerikas , afrika
- amerika, avropa, asiya, avstraliya, sakit okean
- qərbi- avropa, şərq – avropa, asiya, asiya – sakit okean
- şərq avropa, asiya, asiya – sakit okean, skandinaviya , yaponiya, çin
- qərbi avropa, latın amerikas , afrika, asiya- sakit okean

225. Nə ilə əlaqədar olaraq Almaniya yaşlılar ölkəsinə çevrilir?

- ✓ Aşağı doğum səviyyəsi
- Yüksək doğum səviyyəsi
- Ömrün qısalığı
- Yüksək ölüm səviyyəsi
- Uzun ömürlülüyn yüksək olası

226. Avropada büdcə kəsirinin maksimum dəyəri necə adlanır?

- Mastroixt divarı
- Berlin tavanı
- ✓ Mastroixt tavanı
- Madrid tavanı
- Mastroixt döşəməsi

227. Hansı razılaşmaya əsasən Avropada büdcə kəsirinin maksimum dəyəri 3% - i ötə bilməz?

- Berlin

- Paris
- Roma
- ✓ Maastricht
- London

228. Maastricht razılaşmasına əsasən büdcə kəsirinin maksimum dəyəri (faizlə) neçədir?

- 4%
- 6%
- 7%
- ✓ 3%
- 5%

229. Almaniya kapitalın qoyulduğu yer və inkişafı necə adlanırdı?

- İnvestisiya
- Kapitalanlayı
- İnvest - plats
- ✓ Ştandort
- Platsdarm

230. 2004-cü ildə qeydə alınmış bazar şərtlərinin qəbulu üzrə reyting hansı maliyyə orqanı tərəfindən qəbul olunub?

- ✓ Dünya Bankı
- beynəlxalq valyuta fondu
- Beynəlxalq yenidənqurma və inkişaf bankı
- Beynəlxalq kredit bankı
- ÜTT

231. 2003-cü ildə Bundestaqda Almaniyanın kansleri Q.Şredor tərəfindən təqdim olunan islahatlar paketi necə adlanır?

- “İslahatlar toplusu - 2010”
- ✓ “Günün çağırışı – 2010”
- “İslahatlar - 2010”
- “Gələcəyin islahatları”
- “İlin çağırışı- 2010”

232. Sosial bazar iqtisadiyyatı modeli nə vaxt yaranıb?

- XX əsrin 60-cı illəri
- XX əsrin 80-cı illəri
- XX əsrin 90-cı illəri
- XIX əsrin 40-50-ci illəri
- ✓ XX əsrin 40-50-ci illəri

233. Alman modelinin prinsipi hansıdır?

- ✓ Elementlərin qarşılıqlı asılılığı
- Marksizm
- Dirijizm
- Elementlərin təcrid olunması
- Totalitarizm

234. Almaniya məxsus sosial – iqtisadi model hansıdır?

- ✓ Sosial bazar iqtisadiyyatı
- Liberal bazar iqtisadiyyatı
- Qarışıq sosial iqtisadi modeli
- Anqlo amerikan sosial iqtisadi modeli

- Totalitar bazar iqtisadiyyatı

235. Yüksək inkişaf etmiş ölkələrdə ÜDM strukturunda hansı sektor üstünlük təşkil edir?

- Mədən sənayesi
- Kənd təsərrüfatı
- Meşə təsərrüfatı
- ✓ Xidmət sahəsi
- Tikinti

236. İnkişaf etmiş ölkələr üçün xarakterikdir:

- Aşağı əmək haqqı
- ✓ Alıcılıq qabiliyyəti prioriteti çox vaxt məzənnədən aşağıdır
- emal sənayesinin yüksək çəkisi
- elmi tədqiqatlara ayrılan xərclər əhəmiyyətsizdir.
- Alıcılıq qabiliyyəti prioriteti məzənnədən artıqdır

237. 2004-cü ildə Dünya Bankı tərəfindən qeydə alınmış, bazar şərtlərinin qəbul edilməsi üzrə Almaniya 145 ölkə arasında neçənci yerdədi?

- ✓ 24-cü
- 22-ci
- 60-cı
- 1-ci
- 20-ci

238. 2004-cü ildə dərc olunmuş Dünya rəqabətqabiliyyətliliyi illiyi göstəricilərinə uyğun olaraq 60 ölkə arasında Almaniya neçənci yerdədi?

- ✓ 21 - ci
- 1-ci
- 22 - ci
- 60-cı
- 20 - ci

239. Alman modelində hansı prinsiplər birləşdirilib?

- Marksiz və neoliberalizm
- ✓ Liberalizm və hökumətin aktiv müdaxiləsi
- Neoklassizm və hökumətin aktiv müdaxiləsi
- Neokeynsiant və marksizm
- Neokeynsiant və liberalizm

240. Sosial bazar iqtisadiyyatının nəzəri konsepsiyası hansı məktəbin alimləri tərəfindən hazırlanıb?

- “Hamburq məktəbi”
- “Marksist məktəbi”
- ✓ “Frayburq məktəbi”
- “Berlin məktəbi”
- “Neokensiyan məktəbi”

241. 2004 cü ildə WEF (World Economic Forum) tərəfindən 120 ölkə arasında hesablanmış makkroiqtisadi mühit üzrə Almaniya neçənci yerdədi?

- 20-ci
- 22-ci
- 23-cü
- 24-cü
- ✓ 26-cı

242. 2004 cü ildə WEF (World Economic Forum) tərəfindən 120 ölkə arasında hesablanmış texniki inkişaf üzrə Almaniya neçənci yerdədi?
- 9-cu
 - ✓ 12-ci
 - 8-ci
 - 10-cu
 - 7-ci
243. 2004 cü ildə WEF (World Economic Forum) tərəfindən 120 ölkə arasında hesablanmış iqtisadi rəqabət üzrə makroiqtisadi indeksə görə Almaniya neçənci yerdədi?
- ✓ 13-cü
 - 9-cu
 - 10-cu
 - 11-ci
 - 12-ci
244. Almaniyanın şərq torpaqlarına hər il neçə milyard avro dövlət vəsaiti nəql olunur?
- 62 milyard avro
 - 40 milyard avro
 - 74 milyard avro
 - ✓ 85 milyard avro
 - 51 milyard avro
245. Almaniyanın şərq torpaqlarında əmək məhsuldarlığı qərblə müqayisədə neçə faiz təşkil edir?
- 50%
 - 30%
 - 20%
 - ✓ 60%
 - 40%
246. Almaniya aid ən mühüm qiymətləndirmələrdən biri kim tərəfindən keçirilib?
- ✓ İnkişaf üzrə Beynəlxalq İnstitut
 - Bütün cavablar düzgün deyil
 - Beynəlxalq valyuta fondu
 - OON
 - Dünya ticarət orqanizasiyası
247. Keçid iqtisadiyyatlı ölkələrə xarakterikdir:
- Yüksək əmək haqqı və gəlirləri
 - Alıcılıq qabiliyyəti prioriteti məzənnə ilə eynidir
 - emal sənayesinin yüksək çəkisi
 - Alıcılıq qabiliyyəti prioriteti məzənnədən bir az aşağıdır
 - ✓ Alıcılıq qabiliyyəti prioriteti məzənnədən artıqdır
248. Məzənnənin müəyyən edilməsi üçün əsas nədir?
- ✓ xarici ticarət əməliyyatlara görə yaranan , bu valyutaya tələbatın və təklifin nisbəti
 - İxrac və idxalın nisbəti
 - Mərkəzi Bank tərəfindən müəyyən edilir
 - Dövlət tərəfindən müəyyən olunur
 - Dünyəvi qiymətləri əsasında müəyyən edilir
249. Alıcılıq qabiliyyətinin pariteti nədir?

- İdxal və ixrac arasında nisbət
- ✓ Milli valyuta ilə birbaşa xarici investisiya məbləği arasındakı əlaqə
- Xarici ticarətin həcmi ilə ölkədəki qiymət səviyyəsi arasında nisbət
- Dövlət borcu və ÜDM arasında nisbət
- təhsilin səviyyəsi, istehlak səbətinin tərkibi, xarici ticarət əməliyyatlarının həcmi

250. Ölkəni müəyyən bir qrupa daxil etmək üçün meyarlar hansıdır?

- Adambaşına düşən illik gəlir səviyyəsi, məzənnə
- elmi-tədqiqat və eksperimental konstruktor işlərinin nailiyyətləri, xarici investisiyaya ayrılan vasitələrin həcmi , dövlət borcu
- Ölkənin idxalı və ixracı
- ✓ Alıcılıq qabiliyyəti pariteti, yaşayış səviyyəsi və keyfiyyəti
- Təhsil səviyyəsi, İstehlak səbətinin tərkibi, xarici ticarətin həcmi

251. Almaniya aid ən mühüm qiymətləndirmələrdən biri kim tərəfindən keçirilib?

- OON
- Bütün cavablar düzgün deyil
- ✓ ümumdünya iqtisadi forumu
- Dünya ticarət orqanizasiyası
- Beynəlxalq valyuta fondu

252. Maizn modeli neyi qeyd edir?

- vergilərin artırılması
- istehsalın şaxələndirilməsi
- İşsizliyin aradan qaldırılması
- İş yerlərinin artırılması
- ✓ Aşağı əmək haqqı alanlara sosial ödəmələrin kompensasiyası

253. Almaniyanın sosial qarantiya sisteminin çatışmamazlıqları:

- Bütün cavablar doğrudur
- Bütün cavablar düzgün deyil
- Çox ucuz olmağı
- ✓ Çox baha olmağı
- Etibarlı deyil

254. Almaniya əmək bazarının zəifliyinin əsas səbəblərindən biri:

- İdarəçilikdə təcrid olunma sistemi
- Proteksionist siyasət
- ✓ İdarə etmədə iştirakın sistemi
- İş birliyi
- Bazar münasibətlərinə hökumətin müdaxiləsi

255. İş birliyi nədir?

- Əmək islahatları toplusu
- Əmək bazarı üzrə beynəlxalq saziş
- ✓ Hökumət, həmkərlər ittifaqı və işəgötürənlər arasında milli səviyyədə danışıqlar mexanizmi
- Bütün cavablar düzgün deyil
- Şirkətin işçiləri və menecerləri arasında razılaşma

256. Alman - yapon modelinin (mərkəzi bank) prinsipi:

- Bütün cavablar düzgün deyil
- ✓ Bank kreditləri vasitəsilə güzəştli maliyələşdirmə
- Beynəlxalq təşkilatlar vasitəsilə güzəştli maliyələşdirmə

- Banklar vasitəsilə güzəştli maliyələşdirmə
 - Fond birjası vasitəsilə güzəştli maliyələşdirmə
257. Anqlo – amerikan (mərkəzi bazar) modelinin prinsipi:
- Banklar vasitəsilə güzəştli maliyələşdirmə
 - ✓ Fond birjası vasitəsilə güzəştli maliyələşdirmə
 - Bütün cavablar düzgün deyil
 - beynəlxalq təşkilatlar vasitəsilə güzəştli maliyələşdirmə
 - Bank kreditləri vasitəsilə güzəştli maliyələşdirmə
258. Almaniyada rəqabət mühiti təkcə inhisarçılığa qarşı məhdudiyyətlərlə dəstəklənmir, həm də :
- vergilərin artırılması ilə
 - Gömrük baryerlərinin qoyulması ilə
 - Vergilərin azaldılması ilə
 - ✓ Kiçik və orta sahibkarlığın dəstəklənməsi ilə
 - Korupsiya ilə mübarizə ilə]
259. Günün çağırışı – 2010 reformuna əsasən, sənət müəssisələrinin növlərinin sayı:
- 2 dəfə artıb
 - 2 dəfədən də çox artıb
 - Bütün cavablar səhvdi
 - Dəyişilməyib
 - ✓ 2 dəfədən çox azalıb
260. BP ekspertlərinin təqdimatı üzrə hansı ildə Azərbaycanda xarici şirkətlərin investisiya fəaliyyətinin qanun layihəsi yenidən tərtib edilmişdir?
- 2003-cü ildə
 - 2004-cü ildə
 - ✓ 2005-ci ildə
 - 2007-ci ildə
 - 2006-cı ildə
261. Ənənəvi iqtisadiyyat sisteminin xarakterik cəhətləri hansılardır?
- Dövlətin iqtisadiyyata müdaxilə etməməsi
 - İqtisadi əlaqələrin açıqlığı
 - ✓ Fərdlərin özlərinin əvvəlki birliklərinə(icmalarına) malik olmaları
 - Texnika və texnologiyanın yüksək inkişafı
 - Vahid iqtisadi mərkəzin mövcudluğu
262. hansı iqtisadiyyatda iqtisadi problemlərin bir hissəsi bazarla, digər hissəsi isə hökumətlə həll edilir.
- Totalitar
 - Quldarlıq
 - ✓ Qarışıq
 - Avtoritar
 - Ənənəvi
263. Xüsusi mülkiyyətə əsaslanan hansı iqtisadi sistemdə təsərrüfatın inkişafı tamamilə qiymət mexanizmi ilə tənzimlənir:
- ✓ Bazar
 - Anarxiya
 - Feodal
 - Ənənəvi
 - İnzibati-amirlik

264. Bazar iqtisadiyyatının əlamətlərinə hansılar aid deyil?

- Şəxsi mənafeyə əsaslanan
- ✓ Dövlət planlaşdırması vasitəsilə iqtisadiyyata rəhbərliyin mərkəzləşdirilməsi
- Xüsusi mülkiyyətə əsaslanan
- Təsərrüfatın inkişafının yalnız qiymət mexanizmi ilə tənzimlənməsi
- Hökumətin rolunu məhdudlaşdırın

265. İnzibati-amirlik iqtisadi sisteminin əlamətlərinə nələr aid deyil?

- Vahid mərkəzdən bütün müəssisələrin birbaşa idarə edilməsi
- Dövlət aparatı əsasən inzibati bölüşdürmə metodlarının köməyi ilə təsərrüfat fəaliyyətinə rəhbərlik edir
- ✓ İqtisadiyyatın liberallaşması
- Xüsusi mülkiyyətin olmaması
- Dövlət məhsulların istehsalına və bölgüsünə tam nəzarət edir

266. qarışıq iqtisadiyyatda təsərrüfat subyekti kimi dövlət etməlidir:

- Yalnız xüsusi biznesi investisiyalaşdırmalı
- Vahid mərkəzdən xüsusi biznesin müəssisələrini idarə etməli
- ✓ Xüsusi biznesin həyata keçirə bilmədiyi işləri öz üzərinə götürməli
- Yalnız xarici investisiyaları investisiyalaşdırmalı
- Xüsusi kapitalın mənfəətini məhdudlaşdırmalı

267. bazar iqtisadiyyatı amirlikdən onunla fərqlənir ki, onda...

- ✓ Nə istehsal etməyi istehsalçı özü qərarlaşdırır
- Əhalinin həyat səviyyəsi adambaşına düşən istehsalın həcmindən asılı olur
- Dövlət istehsal olunan bütün nemətləri bölüşdürür
- İstehsalın mühüm amili əməkdir
- Bölgü üzrə bütün müəssisələrin həllini idarəetmənin mərkəzi orqanları yerinə yetirir

268. İqtisadi sistemlərin dörd tipi:

- ✓ Ənənəvi, bazar, mərkəzləşdirilmiş, qarışıq
- Quldarlıq, feodal, kapitalist, kommunist
- İnkişaf edən, inkişaf etmiş, durğunlaşan, çürüyən
- Quldarlıq, feodal, demokratik, anarxiya
- Demokratik, anarxiya, avtoritar, totalitar

269. İstehsal resurslarının təcrübi istifadəsini ənənələrlə, adətlərlə müəyyən edən iqtisadi sistem.

- Bazar
- Amirlik
- Demokratik
- Feodal
- ✓ Ənənəvi

270. Qarışıq iqtisadiyyatın hansı modeli çox böyük olmayan sosial istiqamətə malikdir?

- Alman
- Yaponiya
- ✓ İsveçrə
- Asiya
- Amerika

271. Açıq iqtisadiyyatın sahələri qiymətləndirilə bilər.

- İşçi qüvvəsinin miqrasiyası və kapital qaçışının göstəricilərinə əsasən
- ✓ İxrac kvotası və adambaşına düşən ixracın həcmi göstəricilərinə əsasən
- İstehsal amillərinin mobilliyi və istehsalın təmərküzləşməsi göstəricilərinə əsasən
- Elmi Tədqiqat və Təcrübi Konstruktor işlərinə ayrılan vəsaitlərə əsasən
- Kapital cəlbinin emiqrasiyavə milli istehsala xarici texnologiyanın tətbiqi göstəricilərinə əsasən.

272. Açıq iqtisadiyyat nəyi nəzərdə tutur?

- Milli istehsalçılar arasında rəqabət zəiflənməsinə
- ✓ İxtisaslaşma və kooperasiyalaşmanın dərinləşməsinə
- İxrac göndərişlərinin ixtisar edilməsinə
- Əhalinin həyat səviyyəsinin pisləşməsinə
- Ticarət balansının enməsinə

273. İnkişafın Amerika modelinə nələr aid deyil?

- Sahibkarlıq fəaliyyətinin hərtərəfli həvəsləndirilməsi sisteminin qurulmasına
- ✓ Sosial bərabərlik məsələsinin qoyulmasına
- Az təminatlı qrupa əlverişli həyat səviyyəsinin yaradılmasına
- Sahibkarlığın həvəsləndirilməsinə
- Əmək məhsuldarlığının yüksək səviyyəsinə əsaslanmaqla

274. Aşağıda adlandırılanlar hansı modelə aid edilir?
 1. Ölkənin sabit iqtisadi inkişafına nail olan olmağa əsaslanan
 2. fəal sosial siyasətin hazırlanmasına
 3. Orta və kiçik sahibkarlığın inkişafına

- Amerika
- Yapon
- İsveçrə
- Asiya
- ✓ Alman

275. İsveçrə modeli üçün nə xarakterikdir?

- Əmək məhsuldarlığının artımından əhalinin həyat səviyyəsinin geri qalması xarakterizə olunur.
- ✓ Əhalinin az təminatlı təbəqəsinin xeyrinə milli gəlirin yenidən bölüşdürülməsi hesabına əmlak qeyri-bərabərliyinin ixtisarı
- Orta və kiçik sahibkarlığın inkişafı
- Sahibkarlığın həvəsləndirilməsi
- Yüksək həyat səviyyəsinin təminatı funksiyasının xüsusi müəssisələrin üzərinə düşməsi

276. Şərqi Asiyanın hansı 2 ölkəsi Yaponiyanın dünya bazarında mövqeyinin möhkəmlənməsindən sonra onun iqtisadi siyasətini ümumiləşdirdi və istifadə etdi:
 1. Çin
 2. Koreya Respublikası
 3. KXDR
 4. Tayvan
 5. Vyetnam

- 1,3
- 2,3
- 1,2
- 1,4
- ✓ 2,4

277. Yapon möcüzəsinin başlıca iqtisadi hərəkətverici qüvvəsi:
 1. Daxili istehlakın artımı
 2. Böyük miqdarda malların ixracı
 3. Aparıcı texnologiyaların ixracı
 4. Kapital qoyuluşunun artımı
 5. amerikanın iqtisadi köməyi

- 2,3
- 1,5

- 4,5
- 2,4
- ✓ 1,4

278. Mühəribədən sonrakı vaxtda Yaponiya iqtisadiyyatının inkişaf mərhələlərinin ardıcılığı
 1. islahatların həyata keçirilməsi
 2. 90-cı illərin böhranı və ondan növbəti çıxış
 3. bərpa dövrü
 4. Yüksək artım tempi dövrü
 5. Yanacaqın qiymət artımına adaptasiyası və iqtisadiyyatın beynəlmilləşməsi dövrü

- 1.3.4.2.5.
- 3.4.1.5.2.
- 5.2.3.1.4.
- ✓ 3.1.4.5.2.
- 1.3.5.4.2.

279. Yapon iqtisadi modelinin mahiyyəti

- ✓ Xarici investisiyalar üçün iqtisadiyyatın açıqlığı və eyni zamanda xüsusi sektor üzərində dövlətin nəzarətinin zəiflədilməsi
- Xüsusi biznes marağının məhdudlaşdırılması
- İxracə meyllənən iqtisadi siyasət
- İqtisadiyyatın bağlılığı
- Sahibkarlıq fəaliyyətinin həvəsləndirilməsi

280. Yaponiyada istehlak tələbinin əhəmiyyətli genişlənməsi ilə nəticələnən islahatlar.

- Pul islahatı
- Vergi islahatı
- Hərbi islahat
- Ticarət islahatı
- ✓ Aqrar islahat

281. alıcılıq qabiliyyətinin pariteti üzrə hansı iki ölkə Yaponiyadan geri qalır?

- ABŞ, Çin
- Almaniya, Çin
- Almaniya, Hindistan
- ABŞ, Hindistan
- ✓ ABŞ, Almaniya

282. Dünyanın hansı ölkəsində fəhlə vaxta görə ən yüksək əmək haqqı alır?

- Norveç
- ABŞ
- ✓ Yaponiya
- Böyük Britaniya
- Almaniya

283. Avtomobil istehsalı üzrə dünyada ən böyük Yapon şirkəti hansıdır?

- Lexus
- Hunday
- ✓ Toyota
- Heç biri
- Nissan

284. Robotların istehsalı və istifadəsi üzrə dünyada birinci yeri hansı ölkə tutur?

- ✓ Yaponiya
- Almaniya

- Böyük Britaniya
- Fransa
- ABŞ

285. Yaponiyada ETTKİ-nə çəkilən xərcin həcmi və onun dünyada tutduğu yer?

- 100 mlrd. 5-cü yer
- 140 mlrd. 2-cü yer
- ✓ 130 mlrd. 3-cü yer
- 110 mlrd. 4-cü yer
- 150 mlrd. 1-cü yer

286. Yaponiya elmə çəkilən xərclərin həcminə görə dünya ölkələri içərisində neçənci yerdədir?

- ✓ 3-cü yer
- 1-ci yer
- 2-ci yer
- 4-cü yer
- 5-ci yer

287. Özünün yarıməsrlük mövcudluğu dövründə zəif inkişaf etmiş ölkədən, daha sonra isə yeni sənayeləşmiş ölkədən İnkişaf etmiş ölkəyə çevrilən ölkə hansıdır?

- KXDR
- Sinqapur
- Malayziya
- İndoneziya
- ✓ Koreya Respublikası

288. Koreya Respublikası hansı sahələr üzrə dünya bazarında güclü mövqe tutur?

- ✓ Elektronika və informasiya sistemləri istehsalı
- Robotlar istehsalı
- Neft sənayesi
- Yüngül sənaye
- Ağac emalı sənayesi

289. Qızıl valyuta ehtiyatına malik olmaqla dünyanın 5 nəhəngi sıralarına daxil olan Şərqi Asiyanın ada ölkəsi hansıdır?

- Çin]
- Vyetnam
- ✓ Koreya Respublikası
- Heç biri
- Tayvan

290. Müasir dövrdə Yaponiyanın makroiqtisadi qeyri-tarazlığının əsas səbəbləri: 1.sınıfı münaqişə, 2.əmək haqqının qeyri-çevik dərəcələri, 3.investisiyalashmanın inkar olunması, 4.biznesə təzyiq, 5.qeyri-çevik qiymətlər.

- 1.3.5
- 3.4.5
- 2.3.4
- ✓ 2.3.5
- 1.2.3

291. Dünya Bankı açıq iqtisadiyyatın dərəcəsi üzrə ölkələri neçə qrupa ayırır?

- ✓ 5
- 2
- 4
- 6

- 3

292. ÜDM-un 10%-dən az ixrac payı ilə nisbətən qapalı iqtisaiyyatlı ölkələr:

- ✓ Şimali Koreya, Kuba
- İsveçrə, İran
- Çin, Portuqaliya
- Sayılanlardan heç biri
- Konqo, Səudiyyə Ərəbistanı

Ölkələrin açıq iqtisadiyyatının dərəcəsi çox hallarda asılıdır:

293. 1. Ölkənin coğrafi mövqeyindən
2. Sənayenin inkişaf səviyyəsindən
3. Təbii resurslarla təminatından
4. Əhəlinin sayından
5. Əhəlinin tədiyyə qabiliyyətli tələbindən

- 2.4.5
- 1.4.5
- ✓ 3.4.5
- 1.3.5
- 1.2.3

Açıq iqtisadiyyatın üstünlükləri hansılardır?

294. 1. birbaşa xarici investisiyaların cəlb olunması imkanlarının artırılması
2. iş yerlərinin artırılması
3. malların və xidmətlərin çeşidinin və nomenklaturasının genişləndirilməsi
4. bəzi sahələrin inhisarlaşmasının qurulması
5. istehsalın ixtisaslaşmasının və kooperasiyalaşmasının dərinləşməsi

- 2.4.5
- 1.3.4
- 3.4.5
- ✓ 1.3.5
- 1.2.3

Qapalı iqtisadiyyatlı ölkənin açıq iqtisadi ölkədən fərqləri:

295. 1. malları və xidmətləri idxal edir
2. malları və xidmətləri ixrac etmir
3. istehsal amillərinin beynəlxalq hərəkətində iştirak edir
4. istehsal amillərinin beynəlxalq hərəkətində iştirak etmir
5. beynəlxalq maliyyə münasibətlərindən kənarda dayanır

- 3.4.5
- 1.2.4
- 1.2.3
- ✓ 2.4.5
- 1.3.5

296. Dünyanın 2Nəli iqtisadiyyatı:

- ✓ Çin
- ABŞ
- Kanada
- Avstraliya
- ABŞ

297. Dünyanın 1Nəli iqtisadiyyatı:

- Almaniya
- ✓ ABŞ
- Kanada
- Avstraliya
- Çin

298. Çin ixracın həcminə görə dünyada hansı yeri tutur?

- ✓ 1
- 3
- 4
- 5
- 2

299. Çin ixracının əsas məhsulları
1.Paltar, 2. Neft məhsulları, 3. Avtomobil, 4.Telekommunikasiya avadanlığı, 5. dəniz məhsulları

- ✓ 1.3.4
- 1.4.5
- 3.4.5
- 2.3.4
- 1.2.3

300. Hansı ölkə son vaxtlar enerji resursları ixracatçısından idxalatçısına çevrilərək dünyada 2-ci yeri tutmuşdur?

- Almaniya
- Hindistan
- Rusiya
- ✓ Çin
- ABŞ

301. Hansı ölkə son onillikdə neft iddxalatçısından ixracatçısına çevrilmişdir?

- Braziliya
- Çin
- Rusiya
- ✓ Böyük Britaniya
- Avstraliya

302. ABŞ-ın ÜDM-un böyük hissəsini təşkil edir:

- ✓ Xidmət sferası
- Neft məhsulları
- Ağır sənaye
- Kənd təsərrüfatı
- Yüngül sənaye

303. Hansı məhsulun ixracı Braziliyanı dünya miqyasında lider etmişdir?

- Kakao
- Düyü
- Pambıq
- Qarğıdalı
- ✓ Qəhvə

304. Bütün energetikasının 99%-i SES-na əsaslanan ölkə:

- ✓ Braziliya
- ABŞ
- Kanada
- Avstraliya
- Rusiya

305. Avtomobil istehsalı üzrə dünya lideri.

- Almaniya
- Yaponiya
- ABŞ
- Rusiya
- ✓ Çin

306. Hansı ölkənin ÜDM-un 2/3 hissəsini xidmət sferası təşkil edir?

- ✓ Cənubi Koreya
- Braziliya
- Meksika
- Hindistan
- Çin

307. Hansı ölkənin iqtisadiyyatında planlaşdırma mövcuddur?

- ✓ Fransa
- ABŞ
- Kanada
- İspaniya
- Almaniya

308. Kənd təsərrüfatı məhsulları istehsalının həcminə görə birinci yeri tutur?

- Rusiya
- Ukrayna
- Qazaxıstan
- Çin
- ✓ ABŞ

309. Bu məhsulun bütün dünya ixracının 10%-ni Böyük Britaniya ixrac edir.

- ✓ Xidmət
- Avtomobil
- Kənd təsərrüfatı məhsulları
- Qaz
- Neft məhsulları

310. Hansı ölkədə xidmət sferası üstün mövqeyə (50%-dən çox) malikdir, lakin inkişaf etmiş ölkə adlanır?

- Azərbaycan
- Çin
- Çexiya
- KXDR
- ✓ Türkiyə

311. Turizm iqtisadiyyatının əsas maddələrindən biridir:

- ✓ Türkiyə
- Yaponiya
- Rusiya
- Azərbaycan
- Çin

312. İqtisadiyyatın artımına görə 4 liderdən 1-ci (Çini ötməklə) olan ölkə:

- ABŞ
- ✓ Türkiyə
- Fransa
- Yaponiya

- Almaniya

313. MDB-də ÜDM-un artımına görə birinci yeri tutan ölkə:

- ✓ Azərbaycan
- Belarus
- Ukrayna
- Qazaxıstan
- Rusiya

314. Türkiyə iqtisadiyyatının əsas sahələrindən biri:

- Kosmos
- Kimya sənayesi
- ✓ Turizm
- Kənd təsərrüfatı
- Gəmiqayırma

315. Hansı ölkələr anqlo-sakson modeli ilə işləyirlər?

- ✓ ABŞ, Böyük Britaniya, Meksika
- Argentina, Hollandiya, Yunanıstan
- İtaliya, ABŞ, İsveçrə
- Kanada, Çili, Böyük Britaniya
- Meksika, İsveç, Avstriya

316. Beynəlxalq uçot sistemi modeli necə mövcuddur?

- Britan-amerika
- ✓ Anqlosakson, qitə və Cənubi Amerika
- Cənubi Amerika
- Qitə, Şimali Amerika
- Şimali Amerika

317. Anqlosakson modelində sövdələşmənin ödənilməsinin hakim metodu:

- ✓ Qiymətli kağızlar, hibrid formalar
- Hibrid formalar, pul vəsaitləri
- Pul vəsaitləri, qiymətli kağızlar
- Hibrid formalar.
- Pul vəsaitləri

318. Böyük Britaniyanın makroiqtisadi inkişafının başlıca xüsusiyyətləri:

- Liberal model
- Cənubi Amerika modeli
- Neoliberal-qitə modeli
- ✓ Anqlosakson modeli
- Qitə modeli

319. 2004-cü ildə Böyük Britaniyanın ÜDM-un həcmi nə qədər olmuşdur?

- ✓ 1606 mlrd. Dollar
- 955 mlrd. Dollar
- 2123 mlrd. Dollar
- 1009 mlrd. Dollar
- 1800 mlrd. Dollar

320. 2011-ci ildə ABŞ-ın ÜDM-un həcmi:

- 8 trl.dollar
- 20,5 trl.dollar
- ✓ 15,2 trl.dollar
- 14,7 trl.dollar
- 10 trl.dollar

321. 2010-cu ildən 2011-ci ilə ABŞ-ın xarici investisiyalarının həcmi nə qədər olmuşdur?

- ✓ 1,7 trl.dollar
- 2,9 trl.dollar
- 4,2 trl.dollar
- 2,2 trl.dollar
- 3 trl.dollar

322. ABŞ-ın ÜDM-un neçə %-i istehlakı təşkil edir?

- 50%
- ✓ 70%
- 58%
- 85%
- 45%

323. Dünyanın aviakosmik istehsalında hansı ölkənin payına 55% satış həcmi düşür?

- ✓ ABŞ
- Almaniya
- Fransa
- İsveç
- Yaponiya

324. Hansı ölkədə ÜDM-un daha çox həcmi vardır?

- ✓ ABŞ
- Küveyt
- Banqladeş
- Almaniya
- Səudiyyə Ərəbistanı

325. Bu ölkələrdən hansı elm tutumlu məhsulların nəhəng ixracatçısıdır?

- ✓ ABŞ
- Gürcüstan
- Somali
- Yunanıstan
- İsveçrə

326. Hansı ölkənin valyutası vahid etalon sayılır ki, onunla bütün İEO-in valyutası bərabərləşdirilir?

- İngiltərə
- Norveç
- Bruney
- ✓ ABŞ
- Rusiya

327. ABŞ-da hər il struktur yenidənqurmaya nə qədər pul xərclənir?

- 70-100 mlrd.dol.
- 40-60 mlrd.dol.
- ✓ 100-200 mlrd.dol.
- 30-70 mlrd.dol.

- 20-40 mlrd.dol.

328. ABŞ-da xarici birbaşa kapital qoyuluşları üçün qurulmuşdur?

- ✓ Milli rejim
- Xarici rejim
- Beynəlxalq rejim
- Yeni rejimin qəbulu
- Bütün vergilərin ləğvi

329. Hansı ildən başlayaraq Amerikanın birbaşa investisiyalarının yarısı yerli şəriklərlə qarışıq müəssisələr formalaşmasında həyata keçirilir?

- 1965-ci il
- 1943-cü il
- 1959-cu il
- 1948-ci il
- ✓ 1977-ci il

330. ABŞ-ın nəhəng ticarət şərikləri hansı ölkələrdir?

- ✓ Kanada,Meksika, Yaponiya, Almaniya, Cin
- Çad,Somali, Braziliya, Argentina, Meksika
- Bruney, Qatar, Britaniya, Küveyt, BƏƏ
- İngiltərə, Meksika, Rusiya, Qazaxıstan
- Qatar,Küveyt, Banqladeş, Efiopiya, Yaponiya

331. Aşağıda adı çəkilənlərdən hansılar ABŞ-ın sahibkarlar cəmiyyəti modelinə aiddir?

- Xüsusi sahibkarlığa azadlıq
- Bazar rəqabəti
- Dövlət və bələdiyyə infrastrukturunun inkişafı
- Neoliberallaşma prinsipi
- ✓ Liberallaşma prinsipi

332. BM-də inkişaf etmiş ölkələrinin formal keyfiyyətlərini göstərin:
1.Hazır məmulatların dünya istehsalının 80%-ni
2.dünya sənaye istehsalının 57%-ni
3.adambaşına düşən ÜDM orta dünya səviyyəsini 5 dəfə ötmüşdür.
4.dünya kənd təsərrüfatı istehsalının 40%-ni
5.dünya elmi-tədqiqat işlərinin 90%-nə yaxın

- ✓ 1.3
- 2.5
- 4.5
- 2.3
- 2.4.

333. 2006-cı ilin sonuna Böyük Britaniyanın qızıl valyuta rezervinin həcmi?

- ✓ 84 mlrd.dol.
- 47 mlrd.dol
- 96 mlrd.dol
- 75 mlrd.dol
- 54 mlrd.dol.

334. Aşağıda adı çəkilən ölkələrdən hansılar Böyük Britaniyanın nəhəng ticarət şərikləri adlanır?

- Fransa, İsveçrə,Rusiya
- Çili, Bolqarıstan, Almaniya
- Qazaxıstan, Meksika, Hollandiya
- ✓ Hollandiya, ABŞ, Fransa

- Yunanıstan, ABŞ, Fransa

335. Dünya xidmətlər ixracının neçə %-ni Böyük Britaniya həyata keçirir?

- 7%
- 11%
- ✓ 10%
- 15%
- 20%

Qərbi Avropanın sosial-iqtisadi modelinin Amerika və Yaponiya modelindən fərqləri:

336. 1. Üçüklü təsərrüfat mexanizmində yuxarı yarus (dövlət tənzimlənməsi səviyyəsi) digər mərkəzi qüvvələrə nisbətən böyük rol oynayır.
2. Qərbi Avropanın ictimai-iqtisadi sisteminin meyliyi dünyada daha yüksəkdir.
3. dünya təsərrüfatına və təsərrüfat həyatının beynəlmilləşməsinə açıqlığı bir qədər aşağı səviyyədədir.
4. əgər ABŞ və Yaponiyanın sosial-iqtisadi sistemi çərçivəsində fərqliçilik prinsipi kimi və ictimai həyatın əsas qaydası kimi həmrəyliyi üstələyirsə, Qərbi Avropada isə həmrəylik prinsipi fərqliçilik prinsipindən üstün tutulur.

- 1.3.4
- 2.3.
- 2.3.4
- ✓ 1.2
- 3.4

337. İqtisadi inkişafın hərəkətverici qüvvələri hansılardır?

- Siyasi qaydalar
- Sosial amillər
- Mənəvi potensial
- ✓ Əmək və istehsal motivləri
- Hüquqi normalar

338. Qərbi Avropa ölkələrinin xarici ticarətinin daha çox xarakterik xüsusiyyətlərindən biri odur ki, ...

- ✓ Əsas hissəsi regiondaxili dövriyyəyə düşür
- Zəif inkişaf edib
- Əsasən kənd təsərrüfatı məhsulları ixrac edir
- Əsasən hasilat sənaye məhsulları istehsal edir
- İdxaldan güclü asılıdır

339. Qərbi Avropanın xarici ticarət dövriyyəsinin neçə %-ni regional ticarətin payına düşür?

- 50%
- ✓ 70%
- 20%
- 100%
- 40%

340. İqtisadi inkişafın Avropa modeli aşağıdakı amillərlə şərtlənir:

- xüsusi təsərrüfat-hüquqa statusa malik güclü kooperativ sektorun mövcudluğudur ki, dünya bazarında region mallarının hərəkətində aparıcı rol oynayır
- Sahibkarlıq fəaliyyətinin mənəvi prinsiplərinə sosial ehkamların və katolik kilsələrin təsiri
- ✓ bütün cavablar düzgündür
- Dünya təsərrüfatının və təsərrüfat həyatının beynəlmilləşməsinin açıqlığının dərəcəsi
- İqtisadiyyatın dövlət tənzimlənməsi tədbirləri sistemində güclü sosial ədalətin mövcudluğu

341. 3 güc mərkəzlərindən birini göstərin.

- Cənubi Asiya
- Avstraliya
- Latin Amerikası

- ✓ Qərbi Avropa
- Şimali Afrika

342. İqtisadi inkişafın İtalyan modeli hər şeydən öncə nə ilə fərqlənir?

- Əhalinin hər nəfərinə düşən ÜDM-un az olması
- Mənfi tədiyyə balansı
- ✓ Kiçik və orta biznes
- Sənayenin zəif inkişafı
- digər ölkələrdən asılılıq

343. İtaliya sənayesinin aparıcı sahələri:

- Maşınqayırma
- ✓ bütün cavablar düzdür
- kimya sənayesi
- yeyinti sənayesi
- tikiş sənayesi

344. Ölkə ixracın həcminə görə dünyada 6-cı yeri, idxalın həcminə görə isə 7-ci yeri tutur:

- ✓ İtaliya
- ABŞ
- Meksika
- Çexiya
- Yaponiya

345. İtaliya şərab ixracının həcminə görə neçənci yerdədir?

- ✓ dünyada 1-ci yer
- Şərab istehsal etmir
- dünyada 5-ci yer
- Avropada 7-ci yer
- avropada 3-cü yer

346. İtaliya hansı məhsulun istehsalı üzrə Avropa ölkələri arasında 1-ci, dünyada isə 2-ci yerə yüksəlmişdir?

- ✓ soyuducu və yuyucu maşın
- avtomobil
- traktor
- kompüter
- parça

347. İtaliya TMK-nı göstərin:

- ✓ Ferrari, Fiat
- Gamesa, İndra
- Alkatel, Ey Bi Eyç Em
- Reno, Deutsche Telekom
- Telefonika, Movistar

348. Fransa iqtisadi modelinin ənənəvi xüsusiyyətləri:

- dövlət sektorunun bir qədər az payı
- İxracdan güclü asılılıq
- düzgün cavab yoxdur
- ✓ dövlət sektorunun böyük payı
- xüsusi sektorun böyük payı

349. XIX əsrin 1-ci yarısında İngiltərə və Fransa iqtisadi inkişaf modelinin oxşar cəhətlərini müəyyənə bilərsiniz.

- ✓ Yüngül sənayenin sürətli inkişafı, fond bazarının inkişafı
- kəndlilərin qeyri-iqtisadi asılılığının saxlanması
- iqtisadiyyatın dövlət tənzimlənməsinin güclənməsi
- ifrat istehsalın 1-ci iqtisadi böhranı
- Sənaye çevrilişinin başa çatması

350. Fransa sənayesində xarici kapitalın payı.

- ✓ 40%
- 25%
- 15%
- 5%
- 10%

351. Avropada kənd təsərrüfatı məhsulları istehsalının həcmində Fransanın tutduğu yer.

- 5-ci yer
- 3-cü yer
- 4-cü yer
- ✓ 1-ci yer
- 10-cu yer

352. Fransızların sosial-iqtisadi modelinin başlıca əlamətləri:

- ✓ iqtisadiyyata dövlətin intensiv müdaxiləsi
- düzgün cavab yoxdur
- xarici şirkətlərin iqtisadiyyatı tənzimləməsi
- iqtisadiyyatın idarə olunmasında xüsusi sektorun yüksək rolu
- iqtisadiyyatda dövlət tənzimlənməsinin zəif rolu

353. Fransaya kapitalın əsas ixracatıları.

- Yunanıstan, Macarıstan
- Sloveniya, Finlandiya
- Serbiya, İsveç
- ✓ ABŞ, Almaniya
- Çin, Avstriya

354. İqtisadiyyatın liberallaşmasına istiqamətlənən Fransız sosial-iqtisadi modelinin islahatlaşdırılması nə vaxt başlamışdır?

- 30-cu illərin birinci yarısında
- ✓ 80-ci illərin 2-ci yarısında
- 1940-cı ildə
- 1939-cu ildə
- 50-ci illərdə

355. Aşağıdakı xarakteristika hansı ölkəyə aiddir?
Məşhur aqrar ölkədir; kənd təsərrüfatı məhsullarının böyük ixracatçısıdır; taxıl istehsalı üzrə dünyada 4-cü, Avropada 1-cidir; üzüm istehsalı üzrə dünyada və Avropada 2-cidir; yetişdirilən donuzların sayına görə dünyada və Avropada 9-cudur; KPC-nin mövcudluğuna görə dünyada 13-cü və Avropada 2-ci yerdədir.

- Albaniya
- İspaniya
- ✓ Fransa
- Böyük Britaniya
- Portuqaliya

356. Fransanın nəhəng TMK-sını göstərin.

- Bi En Pi Paribas
- ✓ bütün cavablar doğrudur
- bibendi Universal
- Ay Bi Eyç Em
- alkatel

357. Beynəlxalq ixtisaslaşma və kooperasiyalaşmanın səviyyəsi nədə özünü göstərir?

- İqtisadi artım
- ✓ İqtisadi tərəqqi
- Təhsil səviyyəsi
- Texniki tərəqqi
- Real əmək haqqı

358. Sosial-iqtisadi quruluşun ümumi meyarı nədir?

- İqtisadi münasibətlər
- Texnika və texnologiyanın inkişaf səviyyəsi
- İqtisadi inkişaf
- ✓ Məhsuldar qüvvə
- Tələbatın ödənilmə dərəcəsi

359. Milli iqtisadi sistemin açıqlığı nə ilə ifadə olunur?

- Əhalinin yaşayışının keyfiyyəti
- Dünya bazarında mövqeyi
- Ölkə sərhədlərinin açıqlığı
- Gömrük tariflərinin tətbiq olunmaması
- ✓ Dünya iqtisadiyyatına inteqrasiya olunmanın yüksək səviyyəsi

360. İqtisadiyyatın son məqsədi nədir?

- ✓ İnsan
- Səmərəlilik
- Məhsul
- İstehsal
- İnkişaf

361. İqtisadi inkişafın nəticəsi nədə ifadə olunur?

- Məhsul istehsalından
- iqtisadi tərəqqidə
- əməkdə
- ✓ tələbatın ödənilməsi dərəcəsində
- İstehsalın artımında

362. İqtisadi və sosial tərəqqinin əsasları nədir?

- Ümumi daxili məhsul
- ✓ Milli gəlir
- İstehsalın səmərəliliyi
- Əhalinin rifah halı
- Milli sərvət

363. İqtisadiyyata dövlət müdaxiləsi nə deməkdir?

- Bazar subyektlərinin fəaliyyətini əlaqələndirmək
- İqtisadi-maliyyə böhranına qarşı mübarizə
- İqtisadiyyatda təsərrüfat islahatlarını həyata keçirmək
- ✓ Vergi , kredit qiymət və sair siyasəti həyata keçirmək

- İqtisadiyyatın sahələrini və yarım sahələrini tənzimləmək

364. İqtisadiyyata dövlət müdaxiləsinin hədləri:

- ✓ Bazar təsərrüfatının ümumi sərhədləri ilə kifayətlənmək
- Makroiqtisadiyyatda təkrar istehsalı fasiləsizliyi
- Fundamental elmləri inkişaf etdirmək
- İqtisadiyyatın strateji sahələrini tənzimləmək
- İqtisadi fəaliyyətdə boşluqlar doldurmaq

365. İqtisadiyyata dövlət müdaxiləsinin alətləri:

- Demografik amillər
- Ticarət-kommersiya vasitələri
- İnvestisiyalar
- ✓ Maliyyə, vergi, qiymət, kredit siyasəti
- Struktur siyasəti

366. Böyük Britaniyanın ÜMM-da dövlət xərclərinin xüsusi çəkisi:

- ✓ 42,3
- 13,4
- 20,5
- 30,1
- 35,7

367. Yaponiyanın ÜMM-da dövlət xərclərinin xüsusi çəkisi:

- 10,7
- 25,4
- 39,5
- 27,4
- ✓ 32,5

368. Asiyanın yeni sənaye ölkəsi hansıdır?

- Monqolustan
- Tayvan
- ✓ Cənubi Koreya
- Çin
- Yaponiya

369. Latin Amerikasının yeni sənaye ölkəsi hansıdır?

- Çili
- Salvador
- ✓ Meksika
- Kuba
- Uruqvay

370. Təbii sərvətin zənginliyi ilə əlaqədar yüksək gəlir götürən ölkə:

- Konqo
- Rusiya
- Vyetnam
- Laos
- ✓ Küveyt

371. Dünyanın kasıb ölkələri qrupuna hansı ölkə daxildir?

- İraq
- ✓ Banqladeş
- Çad
- Somali
- Əfqanıstan

372. Hansı ölkə ABŞ-nın əsas iqtisadi partnyoru kimi sayılır

- ✓ Kanada
- Rusiya
- Almaniya
- B.Britaniya
- Çin

373. Hansı ölkə ABŞ-nın əsas iqtisadi partnyoru kimi sayılır

- Rusiya
- B.Britaniya
- ✓ Kanada
- Çin
- Almaniya

374. GUAM regional iqtisadi blokuna hansı ölkə daxil deyildir

- Gürcüstan
- Azərbaycan
- Moldova
- Ukrayna
- ✓ Özbəkistan

375. Fransada ÜDM-un hansı hissəsi sosial məqsədlərə xərclənir

- 1/5 hissəsi
- təxminən 55%-i
- ✓ təxminən 85%-i
- təxminən 65%-i
- təxminən 30%-i

376. Fransada əsas vəzifəsi iqtisadiyyatın modernləşməsi və bərpa edilməsindən ibarət olan birinci plan hansı dövrü əhatə etmişdir?

- 1945 – 1950-ci illər;
- ✓ 1947 – 1953-cü illər;
- 1948 – 1951 ci illər
- 1950 – 1955-ci illər

377. Fransada əsas məqsəd himayədarlıqdan açıq iqtisadiyyata keçməkdən ibarət olan üçüncü plan hansı dövrü əhatə etmişdir?

- 1960 – 1965-ci illər;
- 1961 – 1964-cü illər
- ✓ 1958 – 1961-ci illər;
- 1956 – 1962-ci illər

378. Fransa hansı sənaye istehsalı sahələri üzrə dünyada birincidir

- sürətli qatar, raket, təyyarə istehsalı
- gəmiqayırma, balıq emalı
- ✓ ümumi maşınqayırma, avtomobil istehsalı
- heç biri
- əczaçılıq, dəqiq cihazqayırma, kimya sənayesi

379.	Dünya üzrə ümumi məhsul (DÜÜM) hansı valyuta ilə hesablanır
	• Avro ilə • Valyuta səbəti əsasında • Funt Sterling ilə • Heç biri ilə ✓ ABŞ dolları ilə
380.	Böyük Britaniyanın ixracının yarısını hansı mallar təşkil edir
	✓ maşınlar və nəqliyyat vasitələri • ərzaq məhsulları • Toxuculuq məhsulları • Kənd təsərrüfatı bə balıqçılıqməhsulları • elektron və elektrotexnika
381.	Beynəlxalq ixtisaslaşmanın təsnifləşməsi və dünya bazarında iştirakına görə Yaponiya hansı qruppaya daxildir
	✓ Emal edici və elmi tutumlu sahələr • Təbii resurslar istehsal edən ölkələr • Yuxarıda göstərilən bütün məhsulları istehsal edən ölkə • İnkişaf etmiş ölkə • Kənd-təsərrüfat məslulları istehsal edən ölkələr
382.	Beynəlxalq ixtisaslaşmanın təsnifləşməsi və dünya bazarında iştirakına görə Braziliya hansı qruppaya daxildir
	• Emal edici və elmi tutumlu sahələr • Təbii resurslar istehsal edən ölkələr • Yuxarıda göstərilən bütün məhsulları istehsal edən ölkə • İnkişaf etmiş ölkə ✓ Kənd-təsərrüfat məslulları istehsal edən ölkələr
383.	Azərbaycana qarşı ermənistanın təcavüzü nəticəsində Azərbaycan kənd təsərrüfatına zərər vurulmuşdur
	✓ 472 milyon ABŞ dolları • 300 milyon ABŞ dolları • 200 milyon ABŞ dolları • 100 milyon ABŞ dolları • 400 milyon ABŞ dolları
384.	Azərbaycan Respublikasının ümumi ixrac həcmində kənt təssərrüfat məhsullarının nisbətən az payı olmasının əsas səbəbini qeyd edin
	• İstehsal bazasının texniki geriliyi • Sığorta sisteminin geridə qalması • Bank zamanətinin olmamağı • Kreditləşmə problemi ✓ Ödəmə kəsirləri problemi
385.	Azərbaycan Respublikasının idxalının çox hissəsi hansı ölkənin payına düşür
	• İtaliya ✓ Türkiyə • ABŞ • Danimarka • Rusiya
386.	Avstraliyanın ÜDM-nun sahələr üzrə strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir
	• Kənd Təsərrüfatı – 14.4%; Sənaye – 53.1%; Xidmətlər – 32.5% ✓ Sənaye – 26,1%; Kənd Təsərrüfatı – 3.5%, Xidmət sahəsi – 70,4%;

- Xidmət sahəsi – 25.4%; Sənaye – 26%; Kənd Təsərrüfatı – 48.6%
- Sənaye – 24.8 %; Kənd Təsərrüfatı – 14 %; Xidmət sahəsi – 57%
- Müxtəlif xidmətlər – 50.8%; Sənaye – 44.4%; Kənd Təsərrüfatı – 4.8%

387. Aşağıdakılardan hansı inkişaf etməkdə olan ölkələrin sənayeləşmə modelidir

- ✓ idxələvəzedici sənayeləşmə modeli
- hərbi sənayeləşmə modeli
- aqrar sənayeləşmə modeli
- heç biri
- enerji sənayeləşməsi modeli

388. Aşağıda göstərilən şirkətlərdən hansı Singapurun TMK-rına aid deyil

- ✓ San Miguel Corp
- Fraser & Neave, Limited
- Want Want Holdings
- Novartis AG
- Keppel Corporation, Limited

389. Aşağıda göstərilən şirkətlərdən hansı Meksikanın TMK-rına aid deyil

- ✓ YPF
- Cemex
- Vitro
- Novartis AG
- Gruma

390. Aşağıda göstərilən şirkətlərdən hansı Braziliyanın TMK-rına aid deyil

- ✓ Saudi Basic Industries Corp
- Petroleo Brasileiro
- Companhia Cervejaria Brahma
- Novartis AG
- Souza Cruz

391. Aşağıda göstərilən şirkətlərdən hansı Böyük Britaniyanın TMK-rına aid deyil

- BP Plc
- ✓ Eli Lilly And Corp
- HSBC Holdings Plc
- GlaxoSmithKline Plc
- Vodafone Group Plc

392. Aşağıda göstərilən şirkətlərdən hansı ABŞ-ın TMK-rına aid deyil

- General Elektrik Co
- ✓ BP
- Home Depot Inc
- Dell Inc
- Exxon Mobil Corp

393. Aşağıda göstərilən ölkələrdən hansı ən çox neft ixrac edir

- ✓ Səudiyyə Ərəbistan
- BƏƏ
- İran
- ABŞ
- Rusiya

394.	Aşağıda göstərilən ölkələrdən hansı ən çox neft idxal edir
	• Yaponiya • Çin • Aİ ✓ ABŞ • Hindistan
395.	Aşağıda göstərilən Asiyanın hansı üç ölkəsi əhali sayına görə ən böyükdür
	• Çin, Hindistan, Yaponiya ✓ Çin, Hindistan, İndoneziya • İndoneziya, Pakistan, Malayziya • Heç biri • Hindistan, İndoneziya, Pakistan
396.	Aşağıda adı çəkilən ölkələrdən hansıları yanacaq-energetika resurslara görə özünü praktiki olaraq təmin edir
	• ABŞ • Çin ✓ Norveç • İngiltərə • Monqolustan
397.	Asiya və Amerika dövlətlərinin daxil olduğu inteqrasiya əməkdaşlığı sahəsində mövcud olan ən böyük iqtisadi təşkilat hansıdır
	• NAFTA • Aİ ✓ ATES • OPEK • İƏİT
398.	Almaniyanın birləşməsində əsas rolu olan kansler
	• Helmut Kol ✓ Otto Fon Bismark • Gerxard Şreder] • Angele Merkel • Ludvig Erxard
399.	Adambaşına düşən milli gəlirin səviyyəsinə görə lider ölkələr sırasına aid deyil
	• Lüksemburq • İsveçrə • ABŞ ✓ Xarvatiya • Norveç
400.	ABŞ-in iqtisadi yüksəlişə nail olunması periodu
	✓ I Dünya Müharibəsindən sonra • Vyetnam Müharibəsindən sonra • Şimal-Cənub Müharibəsindən sonra • İrak Müharibəsindən sonra • II Dünya Müharibəsindən sonra
401.	ABŞ-in əməkqabiliyyətli əhalinin məşqulluğ strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir
	• Kənd Təsərrüfatı – 4%; Sənaye – 21%; Xidmətlər – 75% • Sənaye – 22.9%; Kənd Təsərrüfatı – 0,7%, Xidmət sahəsi – 76,4%

- Xidmət sahəsi – 25.4%; Sənaye – 26%; Kənd Təsərrüfatı – 48.6%
- Sənaye – 24.8 %; Kənd Təsərrüfatı – 2.2 %; Xidmət sahəsi – 73%
- ✓ Müxtəlif xidmətlər – 46,5%; Sənaye – 27,4%; Kənd Təsərrüfatı – 26,1%

402. ABŞ hökumətin tələbinə görə Yaponiya ÜDM neçə faizini müdafiə xərclərinə sərf edirdi

- ✓ 1%
- 3%
- 10%
- 0,5%
- 5%

403. ABŞ hökumətin tələbinə görə Yaponiya ÜDM neçə faizini müdafiə xərclərinə sərf edirdi

- ✓ 1%
- 3%
- 10%
- 0,5%
- 5%

404. Şuman planına daxil deyildir

- Kömür və Polad üzrə Avropa Birliyinin yaradılması ideyası
- Almaniya və Fransa'nın kömür və metallurgiya sənayesinin idarə edilməsinin fəvqəl milli orqana verilməsi təklifi
- Ümumi bazarın yaradılması ideyası
- Hərbi sənayeyə beynəlxalq nəzarətin həyata keçirilməsi
- ✓ BENİLUKS gömrük ittifaqının yaradılması təklifi

405. ərazi həcminə görə hansı ölkə Avropada ikinci yeri tutur

- Rusiya
- Belarusiya
- ✓ Ukrayna
- Fransa
- Almaniya

406. ərazi həcminə görə hansı ölkə Avropada birinci yeri tutur

- ✓ Rusiya
- Belarusiya
- Ukrayna
- Fransa
- Almaniya

407. Cebəli bu:

- Cənubi Koreyanın maliyyə sənaye qrupu
- Malaziyanın maliyyə sənaye qrupu
- Yaponiyanın maliyyə bank inhisarı
- Cənubi Koreyanın maliyyə bank inhisarı
- ✓ Yaponiyanın maliyyə sənaye qrupu

408. Hansı ölkənin modeli üçün xarakterikdir : 1)Prioritet sahələrə kütləvi investisiya qoyuluşu; 2)Xarici valyuta üzərində dövlətin təbəşinə nəzarəti; 3)Sabit vergi sisteminin qurulması;

- Hindistan
- ✓ Yaponiya
- Cənubi Koreya
- Sinqapur
- Tayvan

409. Yaponiyanın dövlət siyasəti istiqamətlənib:

- Xarici investisiyaların və xarici malların cəlb olunmasına
- ✓ Xarici kapitalların və mallar idxalının məhdudlaşdırılmasına
- Beynəlxalq təşkilatlardan kreditlərin cəlb olunmasına
- Dövlətlərarası kreditlərin və investisiyaların cəlb olunmasına
- Beynəlxalq kreditlərin cəlb olunmasına

410. Keyresu bu:

- Cənubi Koreyanın xüsusi nəhəng ticarət sənaye holdinqidir
- Malaziyanın xüsusi iri ticarət-sənaye holdinqidir
- Hindistanın xüsusi iri ticarət-sənaye holdinqidir
- Çinin xüsusi iri ticarət-sənaye holdinqidir
- ✓ Yaponiyanın xüsusi iri ticarət-sənaye holdinqidir

411. Kooperativ sektoru mühüm rol oynayır:

- Kontinental modeldə
- Skandinaviya modelində
- ✓ Cənubi Avropa modelində
- Asiya modelində
- Anqlosakson iqtisadi modelində

412. Mülkiyyət üzərində ailə-klan prinsipi ilə nəzarət daha çox özünü göstərir:

- İspaniyada
- Portuqaliyada
- ✓ İtaliyada
- Norveçdə
- Yunanıstanda

413. Qərbi Avropanın hansı ölkəsində F.Perri dövlət dirijizminin əsasını qoymuşdur?

- Almaniyada
- ✓ Fransada
- İspaniyada
- İsveçrədə
- Avstriyada

414. Qərbi Avropanın hansı ölkəsinin iqtisadi modeli orta inkişaf səviyyəli ölkələrin iqtisadi modeli ilə bərabər tutulur hansı ki, bazar mexanizmi az inkişaf etmiş və iri təsərrüfat subyekti kimi dövlət çıxış edir:

- İspaniyada
- İtaliyada
- ✓ Fransada
- Yunanıstanda
- Portuqaliyada

415. Finlandiya hansı sektorun inkişaf səviyyəsinə görə dünyada 1-ci yeri tutur?

- Bank
- ✓ İnformasiya –kommunikasiya
- Meşə təsərrüfatı
- Gəmiqayırma
- Nəqliyyat

416. Finlandiyanın fond bazarında kotirovka edən aksiyalarda xaricilərin payı nə qədərdir?

- ✓ 75%
- 55%
- 45%
- 35%
- 65%

417. Finlandiyada istehsalın maliyyələşdirilməsini əsas mənbəyi:

- Şirkətlərin investisiyaları
- Maliyyə sənaye qruplarının kapitalları
- ✓ Səhm kapitalları
- Sosial fondların maliyyə resursları
- Bankların investisiyaları

418. Hansı ölkənin iqtisadi modeli Amerika modelinə daha çox meyllənib?

- Norveç
- ✓ Finlandiya
- Hollandiya
- Fransa
- İsveçrə

419. İsveçrədə dövlət xərclərinin məbləğcə artımı:

- ÜDM 30%
- ÜDM 50%
- ✓ ÜDM 60%
- ÜDM70%
- ÜDM 40%

420. Avropa ölkələrindən hansı Ümumi rifah dövləti kimi bir qədər inkişaf etmiş formaya çatmışdır:

- Norveç
- Almaniya
- Holandiya
- ✓ İsveçrə
- Finlandiya

421. Alman modelində daha geniş yayılmışdır:

- İnvestisiya fəallığının gücləndirilməsi
- İstehsalın innovasiya potensialının gücləndirilməsi
- Maliyyə sisteminin sabitliyi
- Yuxarıda qeyd olunanların heç biri
- ✓ İnvestisiyaların diversifikasiyası və innovasiyaların stimullaşdırılması

422. Almaniya dövlət paternalizmi təşəkkül tapmağa doğru aparmışdır:

- Ümumi rifah cəmiyyətinə
- bütün vətəndaşların sosial müdafiə cəmiyyətinə
- ✓ iqtisadiyyatın rəqabət qabiliyyətinin əlavə amilləri
- sosial vulqarçılığa
- Səmərəli sosial –bazar təsərrüfatına

423. Ludviq Erxard bu:

- 20-ci əsrin 90-cı illərində Böyük Britaniyanın Baş naziri
- 20-ci əsrin 70-ci illərində AFR Kansleri
- Avropa Parlamentinin sədri
- ✓ Alman İqtisadi Möcüzəsinin müəllifi

- 20-ci əsrin əvvəllərində Avstriyanın İqtisadi İnkişaf Naziri

424. Alman və ya Reyn modeli dedikdə:

- Sosial-bazar təsərrüfatı ilə indikativ planlaşdırılmasının uyğunluğu
- Liberal iqtisadi mexanizm və aktiv monetar siyasət
- ✓ Dövlət kapitalı və inkişaf etmiş səhm kapitalı
- ciddi makroiqtisadi tənzimlənmə ilə dövlət mülkiyyətinin yüksək xüsusi çəkisi

425. Qərbi Avropanın hansı ölkəsində səhm kapitalının inkişaf etmiş modeli dövlət sektoruna əhəmiyyətli dərəcədə uyğunlaşır:

- Almaniya
- İsveçrə
- Finlandiya
- ✓ Böyük Britaniya
- İspaniya

426. Amerika modelinə bir qədər yaxındır:

- Almaniyanın sosial-iqtisadi modeli
- Fransanın sosial-iqtisadi modeli
- İsveçrənin sosial-iqtisadi modeli
- Cənubi Avropa ölkələrinin sosial-iqtisadi modeli
- ✓ Böyük Britaniyanın sosial-iqtisadi modeli

427. Qərbi Avropa ölkələrində dövlətin iqtisadi siyasətində dirijizm dedikdə:

- direktiv planlaşdırmanın tətbiqi
- yüksək vergi dərəcələrinin tətbiqi
- aşağı vergi dərəcələrinin tətbiqi
- yuxarıda qeyd edilənlərin heç biri
- ✓ indikativ planlaşdırmanın tətbiqi

428. Sosial-bazar təsərrüfatı dedikdə:

- protestantlıqla liberal iqtisadiyyatın sintezi
- ✓ liberal iqtisadiyyatla sosial demokratiyanın sintezi
- liberalizmlə monotarizm konsepsiyasının sintezi
- monotarizm və konservatizmin sintezi
- katolizmlə liberal iqtisadiyyatın sintezi

429. Avropa modelinin Amerika modelindən fərqi xarakterizə edənlər:

- inkişaf etmiş bank sistemi
- yüksək intensivli kənd təsərrüfatı
- aşağı vergi dərəcələri
- yüksək vergi dərəcələri
- ✓ sosial ödəmələrə böyük yönüm

430. Avropa ölkələrinin dövlət büdcəsi üçün xarakterikdir:

- ✓ yenidən bölgünün yüksək səviyyəsi
- kəsrlinin olmaması
- yüksək profisitlik
- investisiyalışmanın fəallığı
- investisiya istiqaməti

431. Avropa sosial-iqtisadi modelinin daha ümumi cəhətləri adlanır:

- sahibkarlıq və rəqabət azadlığı

- ✓ iqtisadi tərəqqi ilə sosial müdafiənin vəhdədi
 - dövlətin və sosial institutların fəal rolu
 - maliyyə sektorunun yüksək inkişaf səviyyəsi
 - güclü bank və sığorta sistemi
432. ABŞ-da xalq kapitalizmi dedikdə:
- 70 % ölkə əhalisi sahibkarlıqla məşğul olur
 - ✓ 70 % ölkə əhalisi səhm sahibidir
 - 70 % ölkə əhalisi səsvermədə iştirak edir
 - 70 % ölkə əhalisi orta səviyyədən yüksək gəlir götürür
 - 70 % ölkə əhalisi daşınmaz əmlaka malikdir
433. Amerika modelinin fərqləndirici xüsusiyyəti adlanır:
- ✓ təhsilin, korporativ mədəniyyətin, rəqabətin yüksək səviyyəsi
 - kənd təsərrüfatının intensivləşməsi, innovasiya mexanizminin yüksək səviyyəsi
 - milli iqtisadiyyatın hərbiləşməsinin yüksək səviyyəsi
 - sahibkarlığın, xüsusi təşəbbüslərin yüksək səviyyəsi
 - bazar münasibətlərinin, mülkiyyətin səhm formasının inkişaf etməsi
434. Amerika sosial-iqtisadi modelinin ənənələri hesab edilir:
- katolisizmin qiymətləndirilməsi
 - normonculuğun qiymətləndirilməsi
 - aqnostikçiliyin qiymətləndirilməsi
 - multikulturalizmin qiymətləndirilməsi
 - ✓ protestantlığın qiymətləndirilməsi
435. ABŞ-da geniş yayılmağa başlamışdır:
- ✓ Texnoparklar və texnopolislər
 - Elm-sənaye şəhəri
 - İxrac-istehsal zonaları
 - Vergi qavanaları
 - Yüksək texnologiya zonası
436. Amerika sosial-iqtisadi modelinin müasir başlıca xüsusiyyətləri:
- Sosial istiqamətin güclənməsi
 - ✓ Elmi-texniki tərəqqinin sürətlənməsi
 - İqtisadiyyatın şaxələnməsi
 - Kiçik və orta biznesin inkişafı
 - Rəqabət mühitinin dərinləşməsi
437. Amerika modelində yığım və investisiyaların əsas mənbəyi adlanır:
- ✓ fond bazarı
 - maliyyə bazarı
 - dövlət istiqraz bazarı
 - ipoteka kreditləri bazarı
 - kredit-bank bazarı
438. Amerika sosial-iqtisadi modelinin maliyyə əsası yaranır:
- dövlət büdcəsi
 - ✓ səhm kapitalı və səhm mülkiyyəti
 - amerika korporasiyalarının investisiya kapitalı
 - amerika banklarının kredit resursları
 - sosial və yardım fondları

439. Mançesterli liberalizm dedikdə:
- cəmiyyət üçün maksimal faydalılıq konsepsiyası
 - dövlətin rolunun gücləndirilməsi və bazarın dominantlığının qiymətləndirilməsi konsepsiyası
 - dövlətin rolunun gücləndirilməsi və bazar mexanizminin məhdudlaşdırılması konsepsiyası
 - dövlətlə bazar mexanizmi arasında balanslığa nail olma konsepsiyası
 - ✓ dövlətin rolunun məhdudlaşdırılması və bazarın dominantlığının qiymətləndirilməsi konsepsiyası

440. Sosial-iqtisadi model dedikdə başa düşülür:
- milli iqtisadiyyatın özünəməxsus sahə strukturu
 - sosial-iqtisadi sistemin xarakteri
 - ✓ milli iqtisadiyyatın dövlət tənzimlənməsinin iqtisadi mexanizminin məcmusu
 - dövlətlə biznesin qarşılıqlı təsirinin forma və metodları
 - iqtisadiyyatın sektorlarının təşkili xüsusiyyətləri

441. Aşağıda göstərilən ölkələrdən hansı ən çox neft ixrac edir?

- Səudi Ərəbistan
- BƏƏ
- İran
- ABŞ
- ✓ Rusiya

442. ən zəif inkişaf etmiş ölkələr yerləşir:

- Şimali Afrikada
- Orta Asiyada
- Cənubi Asiyada
- ✓ Tropik Afrikada
- Şərqi Avropada

443. YSO – rin iqtisadi inkişaf modeli necə adlanır

- ✓ “Uçan” ördəklər
- Təmərküzləşmə modeli
- Sosial-bazar modeli
- Düzgün cavab yoxdur
- “Axsayan” ördəklər

444. Yapon iqtisadi modelini belə adlandırırlar

- Asiya modeli
- Ənənəvi model
- ✓ Qarışıq model
- Heç biri
- Skandinav modeli

445. Sənayenin yerləşməsi nəzəriyyəsinin banisi

- ✓ V. Laundxard
- A. Veber
- Heç biri
- D. Rikardo
- M.V. Lomonosov

446. Ölkə üzrə iqtisadi artımın intensiv tipi dedikdə

- istehsal amilləri keyfiyyətcə təkmilləşdirilir

- istehsal vasitələri və əmək cisimləri təkmilləşdirilir
- istehsal amillərinin kəmiyyət baxımından çoxalması baş verir
- heç biri
- ✓ işçilərin ixtisası artırılır, istehsalın təşkili yaxşılaşdırılır, ictimai əmək məhsuldarlığı yüksəlir, məhsul artımı baş verir

447. OPEK təşkilatının aşağı səmərəli fəaliyyətinin əsas amilləri

- vaxid valyutasının olmaması
- üzv ölkələrin üç qitədə yerləşməsi
- ✓ Müəyyən olunmuş kvotalardan daha çox neft istehsal etmək maraqları
- TMK təsiri
- siyasi birliyin olmaması

448. Qərbi Avropada vahid iqtisadi məkanın yaradılması məqsədi hansı sənəddə qeydə alınmışdır

- Avropa İqtisadi Birliyinin yaranması müqaviləsində
- ✓ Vahid Avropa Aktında
- Kömür və Polad üzrə Avropa Birliyinin yaranması müqaviləsində
- Gömrük ittifaqının yaradılması müqaviləsində
- AVRATOM-un yaranması müqaviləsində

449. İEOÖ-də iqtisadiyyatın struktur modernləşməsində əsas problemi nə təşkil edir

- Yüksək ixtisaslı mütəxəssislərin olmaması
- ✓ Texnoloji asılılıq
- Xarici borclar
- İEO-lə əməkdaşlıq
- Resurs çatışmamazlıqları

450. Fransa Respublikasının ÜDM-nun sahələr üzrə strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Təsərrüfatı – 27%; Sənaye – 48%; Xidmətlər – 25%
- Sənaye – 73%; Kənd Təsərrüfatı – 14,8%; Xidmət sahəsi – 12,2%
- Xidmət sahəsi – 46%; Sənaye – 53%; Kənd Təsərrüfatı – 1%
- Heç biri
- ✓ Müxtəlif xidmətlər – 70,6%; Sənaye – 26,1%; Kənd Təsərrüfatı – 3,3%

451. Fransa iqtisadiyyatında cəmi ixrac ÜDM-un neçə faizini təşkil edir

- təxminən 55%-ni
- ✓ təxminən 67%-ni
- təxminən 135%-ni
- təxminən 35%-ni
- təxminən 24%-ni

452. Böyük Britaniyanın Avropa İttifaqına qəbul olunması tarix

- 1993-cü il
- 1979-cu il
- 1986-cı il
- 1995-ci il
- ✓ 1973-cü il

453. Beynəlxalq ixtisaslaşmanın təsnifləşməsi və dünya bazarında iştirakına görə Rusiya hansı qruppaya daxildir

- Emal edici və elmi tutumlu sahələr
- ✓ Təbii resurslar istehsal edən ölkələr
- Yuxarıda göstərilən bütün məhsulları istehsal edən ölkə
- İnkişaf etmiş ölkə
- Kənd-təsərrüfat məhsulları istehsal edən ölkələr

454. Aşağıdakı TMK-dan hansının brendi dünyada ən bahalı brend kimi sayılır

- Pepsi
- Marlboro
- Philips
- Nesscafe
- ✓ Coca-Cola

455. Aşağıdakı TMK-dan hansı Almaniya məxsus deyildir

- Siemens
- ✓ Yunilever
- Basf
- Xyöxst
- Bayer

456. Almaniya siyasi sistemi necə xarakterizə olunur

- ✓ Prezident Respublikası
- Parlament Respublikası
- Müqəddəs İmperiya
- Milli-mədəni muxtariyyət
- Konstitusiya monarxiyası

457. TMK-ın fəaliyyəti üçün daha çox cəlbəedici olan ölkələrin adını çəkin

- inkişaf etmiş ölkələr
- Tranzitiv ölkələr
- YSÖ
- ✓ bütün cavablar düzgündür
- inkişaf etməkdə olan ölkələr

458. Son onillikdə Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri ilk növbədə hansı ölkələrə yönəlmişdir

- İnkişaf etmiş ölkələrə
- Yaxın Şərq ölkələrinə
- Cənubi Asiya ölkələrinə
- MDB ölkələrinə
- ✓ Uzaq xarici dövlətlərə

459. Son onillikdə Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri hansı prinsip üzərində inkişaf edir

- Siyasiləşmə
- Sülh naminə əməkdaşlıq
- ✓ İqtisadi məqsədəuyğunluq
- Mövcud problemlərə eyni yanaşma
- Legitimlik

460. SDR səbətinə hansı ölkənin milli pul vahidi daxil deyil

- ABŞ dolları
- Yapon ienası
- ✓ İtalyan lirəsi
- İngilis funt sterlinqi
- Avro

461. Aşağıdakılardan hansı gömrük ekspertizasının məqsədlərinə aid deyil?

- malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi;

- malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi;
- radiasiya təhlükəsi olan malların müəyyən edilməsi;
- malların gömrük dəyərinin təyin olunması;
- ✓ malların ölkəyə gətirilmə məqsədlərinin müəyyən edilməsi;

462. Aşağıdakılardan hansı birbaşa xarici investisiyaların ölkə iqtisadiyyatına göstərdiyi müsbət təsir sırasına aid deyil:

- TMSŞ-lərin filiallarının yaradılması iqtisadiyyata kapital qoyuluşlarının artımına səbəb olur ki, bu da əmək məhsuldarlığının artımı və məşğulluq səviyyəsinin yüksəlməsi ilə nəticələnir;
- Birbaşa investisiyalar ixrac bazarlarına çıxışı genişləndirir;
- Transmilli şirkətlər filiallarının potensial zərərlerini tam örtmək qabiliyyətinə malikdirlər;
- ✓ Transmilli şirkətlər milli şirkətlərə qeyri-ədalətli rəqabət şəraiti yaratmır.
- Birbaşa xarici investisiyalar texnologiyaların, idarəetmə və marketinq bacarıqlarının ötürülməsinə şərait yaradır;

463. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər sırasına daxil deyildir?

- xarici siyasi, hərbi və ya iqtisadi asılılıq;
- peşəkar insan ehtiyatlarının çatışmazlığı;
- regional hərbiəhdəsmə, ekoloji problemlər;
- ✓ tam məşğulluq.
- iqtisadi qeyri-sabitlik;

464. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər sırasına daxil deyildir?

- separatçılıq, etnik, siyasi və dini ekstremizm;
- regional münaqişələr və transmilli mütəşəkkil cinayətkarlıq;
- Azərbaycan Respublikasının enerji infrastrukturuna qarşı fəaliyyət;
- ✓ Xarici iqtisadi fəaliyyət.
- terrorçuluq və kütləvi qırğın silahlarının yayılması;

465. İnvestisiya fəaliyyəti haqda AR Qanunu nəvaxt qəbul olunub?

- 18 fevral 1993 –cü il
- 26 oktyabr 1994 cü il
- 12 mart 1995-ci il
- 16 dekabr 1993-cü il
- ✓ 13 yanvar 1995-ci il

466. İnvestisiya cəlbəediciliyinin reytinglərinin hesablanması üçün istifadə olunan göstəricilərə aid deyil:

- iqtisadiyyatın effektivliyi
- uzunmüddətli borc kapitalının əlçatanlığı
- forsmajor halların yaranma ehtimalı
- ✓ kadrların ixtisas səviyyəsi
- siyasi risklərin səviyyəsi

467. İkitərəfli ticarət müqavilələrin həll etdiyi məsələlərə aid deyil:

- müqavilə bağlamış dövlətlər tərəfindən iqtisadi əlaqələri həyata keçirməyə səlahiyyətli subyektləri müəyyən edir
- ticarət və digər iqtisadi münasibətlərdən yaranan hesablaşmaların ümumi qaydalarını müəyyən edir
- ✓ xarici ticarətin beynəlxalq normalarını müəyyən edir
- fiziki və hüquqi şəxslərin digər ölkənin ərazisində fəaliyyətinin hüquqi rejimini müəyyən edir
- bir-birinə malların gətirilib- aparılması qaydaları və sair sahələrdə hüquqi rejim təqdim edir

468. XİFT-nin prinsiplərinə aid deyil:

- ✓ əlverişli şərait rejimi və milli rejimin tətbiqi prinsipi
- XİF iştirakçılarının hüquq, azadlıq və qanuni maraqlarının müdafiəsi hüququnun təmin edilməsi prinsipi
- XİF- in tənzimlənməsi üzrə tədbirlərinin tətbiqində aşkarlıq prinsipi
- Dövlətin gömrük ərazisi və gömrük siyasətinin vahidliyi prinsipi

- XİF-in tənzimlənməsi metodlarının tətbiqinin obyektivliyi və əsaslılığı prinsipi

469. XİF-in tənzimlənməsinin məqsədlərinə aid deyil:

- XİƏ-dən bazar iqtisadiyyatının yaradılması üçün istifadə olunması
- milli iqtisadi maraqların müdafiə olunması
- ✓ milli istehsalçılar üçün məhsulun maya dəyərini aşağı salmağa imkan yaradılması
- yerli sahibkarların dünya bazarına çıxışına şərait yaradılması
- milli məhsulların keyfiyyətinin yüksəldilməsi

470. Xarici iqtisadi əlaqələrin əsasında nə dayanır?

- istehsalın beynəlmilləşməsi
- TMK-ların fəaliyyətinin genişlənməsi
- iqtisadiyyatın qloballaşması
- ölkələrin iqtisadi asılılığının güclənməsi
- ✓ beynəlxalq əmək bölgüsü

471. Hansı halda xarici investisiyaların ölkəyə gətirilməsinə məhdudiyyətlər qoyulması zəruridir?

- ölkədə xarici kapitalın artıqlığı mövcuddursa
- ✓ xarici investisiyalar ölkənin iqtisadi təhlükəsizliyinə təhdid edirsə
- həmin ölkə ilə diplomatik münasibətlərin pisləşməsi halında
- ölkənin öz kapital ehtiyatları həddən çoxdursa
- ölkədə pulun artıqlığı faiz normalarının enməsinə səbəb ola bilərsə

472. BXİ –in milli iqtisadiyyata müsbət təsirlərinə aid deyil:

- stabil maliyyələşdirmə mənbələri
- ✓ istehsal amillərindən rəşional istifadə
- ixracın diversifikasiyası imkanı
- xarici bazarlarla əlaqələrin genişlənməsi
- qabaqcıl texnologiyaların ötürülməsi

473. Aşağıdakılardan hansılar XİFT-nin səviyyələridir? a) milli, b) sahələrarası, c) beynəlxalq, d) dövlətlərarası, e) regional

- b) , c), d)
- ✓ c) , d) , a)
- a), d), e)
- c), d), e)
- a), b), d)

474. Aşağıdakılardan hansı məhdudlaşdırıcı işgüzar fəaliyyət həyata keçirən şirkətlər barəsində həyata keçirilən tənzimləyici tədbirlərə aid deyil:

- ✓ qiymətlərin məhdudlaşdırılması üzrə tədbirlər
- transfert qiymətlərinin tətbiqi ilə əlaqədar tədbirlər
- qiymətlərin differensiasiyası üzrə tədbirlər
- qiymətlərin fiksə olunması üzrə tədbirlər
- müstəsna diler əlaqələrindən imtina üzrə tədbirlər

475. Aşağıdakılardan hansı investisiya iqliminin təriflərindən deyil?

- ✓ İnvestisiya iqlimi – investisiyalara potensial ödəniş qabiliyyətli tələbi şərtləndirən müxtəlif obyektiv əlamət, xassə və vasitələrin məcmusudur
- İnvestisiya iqlimi – ölkə üçün xarakterik olan və subyektlərin investisiya qoyma imkanlarını və stimullarını müəyyən edən amillər kompleksidir
- İnvestisiya iqlimi – ölkədə kapital qoyuluşunun cəlbəediciliyini müəyyən edən iqtisadi, siyasi və digər amillərin məcmusudur
- İnvestisiya iqlimi- investoru ölkəyə investisiya qoymağa və ya investisiya qoymaqdan imtina etməyə sövq edən siyasi, sosial – iqtisadi və hüquqi amillərin məcmusu ilə xarakterizə olunan mövcud şəraitdir

- İnvestisiya iqlimi –ölkədə müvəqqəti sərbəst pul vəsaitlərinin gəlir götürmək məqsədi ilə qoyulması üçün formalaşmış siyasi və iqtisadi amillər məcmusudur

476. Aşağıdakılardan hansı XİFT-nin vəzifələrinə aid deyil?

- ✓ ölkənin geoiqtisadi strategiyasının əsas istiqamətlərinin müəyyən edilməsi
- ölkənin xarici ticarətinin strukturunda müntəzəm dəyişikliklərin təmin edilməsi
- ölkənin iqtisadi inkişafında geoiqtisadi amillərin effektiv təsirinin təmin edilməsi
- ölkənin geoiqtisadi potensialından səmərəli istifadə üçün şərait yaradılması
- xarici iqtisadi fəaliyyət həyata keçirilərkən milli maraqların müdafiəsinin təmin edilməsi

477. Aşağıdakılardan hansı XİFT-nin məqsədlərinə aiddir:

- ölkəyə idxalın əmtəə strukturunun rasionallaşdırılması
- ölkədə malların istehsalı və istehlakının strukturunda müntəzəm dəyişikliklər üçün şərait yaradılması
- ✓ xarici iqtisadi əlaqələrdən Azərbaycanda inkişaf etmiş bazar iqtisadiyyatının yaradılması üçün istifadə olunması
- ölkənin dünya iqtisadiyyatına effektiv inteqrasiyası üçün əlverişli şəraitin yaradılması
- ölkə ərazisində idxal və ixracın, valyuta gəlirləri ilə xərclərinin rəşional nisbətində saxlanması

478. Aşağıdakılardan hansı XİF-in formalarına aid deyil?

- sosial –mədəni xidmətlərin göstərilməsi
- kompensasiya əsasında ticarət
- nəqliyyat xidmətlərinin göstərilməsi
- ✓ hərbi –siyasi əməkdaşlıq
- xarici investisiya əməkdaşlığı

479. Aşağıdakılardan hansı beynəlxalq ümumi hüququn mənbələrinə aid deyil?

- beynəlxalq adətlər
- beynəlxalq müqavilələr
- hüququn ümumi prinsipləri
- məhkəmə qərarları
- ✓ beynəlxalq normalar

480. İdxalata miqdar və dəyər baxımından məhdudlaşdırma nəzərdə tutan mexanizmlər aşağıdakılardan hansıdır?

- Seçimli valyuta kursu
- Birbaşa nağd pul ödəməsi
- Vergi güzəştləri
- ✓ Kvotalar
- İxracata vergi qaytarması

481. Xarici ticarət həddlərinin Azərbaycan əleyhinə çevrilməsi halında aşağıdakılardan hansı doğrudur?

- Azərbaycanın ixracatı artır
- Azərbaycanın borcu azalır
- ✓ Azərbaycanın valyuta qazancı azalır
- Azərbaycanın rəqabət gücü artır
- Azərbaycanın idxalatı azalır

482. Aşağıdakılardan hansı beynəlxalq ticarətdə universal yanaşmaya nümunə olan bir inteqrasiyadır?

- Aİ
- QDİÖT
- ✓ QATT
- KOMEKON
- NAFTA

483. Aşağıdakılardan hansı açıq iqtisadiyyatda daxili tələbin elementlərindən biri deyildir?

- Xüsusi istehlak
- Dövlət xərcləri
- İdxalat
- ✓ İxracat
- Xüsusi investisiya

484. Aşağıdakı faktorlardan hansı açıq iqtisadiyyatın ixracat səviyyəsinə mənfi təsir göstərir?

- Dünya iqtisadiyyatının genişlənməsi
- Real valyuta kursunun yüksəlməsi
- Sənayedə əlavə dəyərin artması
- Yüksək texnologiya məhsullarının istehsal edilməsi
- ✓ Dünya iqtisadiyyatının daralması

485. Aşağıdakı faktorlardan hansı açıq iqtisadiyyatın idxalat həcmi artırır?

- real ÜDM-nin artımı
- ✓ Real valyuta kursunun yüksəlməsi
- Marjinal idxalat meylinin artması
- İqtisadi artımın sürətlənməsi
- real valyuta kursunun azalması

486. Aşağıdakı dövrlərin hansında dünya ticarəti hədsiz formada məhdudiyyətlərə məruz qalmışdır?

- XIX əsr boyunca
- Dünya Mühəribəsindən öncə
- 1980-ci illərdə
- ✓ 1930-cu illərdə
- 1990-cı ildən sonra

487. ÜDM-nin həcminə görə hansı ölkə ilk beşliyə daxil deyil?

- ABŞ
- ✓ İtaliya
- Almaniya
- Çin
- İspaniya

488. Son 20 ildə dünya iqtisadiyyatında ən sürətli iqtisadi inkişaf tempi hansı qrup ölkələrə xas olan cəhətdir?

- ✓ Yeni sənaye ölkələrinə
- Postsosialist ölkələrinə
- İnkişaf etməkdə olan ölkələrə
- Avropa Birliyi ölkələrinə
- İnkişaf etmiş ölkələrə

489. Hansı ölkə ABŞ-ın əsas ticarət partnyoru kimi sayılır?

- Kanada
- Meksika
- Böyük Britaniya
- Səudiyyə Ərəbistanı
- ✓ Rusiya

490. Bu TMK-dan hansı ABŞ-ın deyil?

- Motorola
- Jeneral Elektriks
- IBM

- Exxon
- ✓ Bayer

491. Avrovalyuta bazarı nə vaxt yaranmışdır?

- 1930-cu illərdə
- dərhal II dünya müharibəsindən sonra
- 1960-cı illərin sonlarında
- SSRİ dağıldıqdan sonra
- ✓ 1950-ci illərin sonlarında

492. Aşağıdakı TMK-dan hansı Almaniyaya məxsus deyildir?

- Siemens
- ✓ Yunilever
- Basf
- Xyöxst
- Bayer

493. Aşağıdakı tarixlərdən hansı MVF-in yaranması tarixini düzgün əks etdirir?

- 1944
- 1947
- 1946
- 1943
- ✓ 1945

494. Aşağıda göstərilən hansı transmilli bank aktivlərinin həcminə görə ilk beşliyə daxil deyildir?

- ✓ Sumitomo Bank
- Sitigroup
- Deutsche Bank
- P.Morgan Chase&Co
- Miruho Financial Group

495. Asiya və Amerika dövlətlərinin daxil olduğu integrasiya əməkdaşlığı sahəsində mövjud olan ən böyük iqtisadi təşkilat hansıdır:

- NAFTA
- Aİ
- ✓ ATES
- OPEK
- İƏİT

496. ABŞ-da iqtisadi durğunluq aşağıdakı dövrlərə təsadüf edirdi:

- 70-ci illərin sonu – 80-ci illərin əvvəlinə
- 80-ci illərə
- 90-cı illərin sonu – XXI əsrin əvvəlinə
- 90-cı illərin ortalarına
- ✓ 80-ci illərin sonu – 90-cı illərin əvvəlinə

497. Azərbaycan Respublikasının ümumi ixrac həcmində maşın və avadanlığın nisbətən az payı olmasının əsas səbəbini qeyd edin:

- ✓ İstehsal bazasının texniki geriliyi
- Sığorta sisteminin geridə qalması
- Bank zamanətinin olmamağı
- Kreditləşmə problemi
- Ödəmə kəsirləri problemi

498.	Ayrı-ayrı ölkələrin dünya iqtisadiyyatında yeri aşağıdakı göstərijiyə görə müəyyənləşdirilir: • coğrafi mövqeyinə görə • hərbi gücünə görə • ərazisinin ölçüsünə görə • əhalisinin sayına görə ✓ Milli məcmu məhsulun ölçüsünə görə
499.	Milli istehsal fərqləri müxtəlif istehsal amillərlə, yəni, əmək, torpaq, kapital və həmçinin bu və ya digər əmtəələrə olan daxili tələbatla təminatın müxtəlif səviyyəsi ilə təyin edilir -ifadəsi: • Smitin mütləq üstünlüklər nəzəriyyəsinə aiddir • H.Xaberler nəzəriyyəsinə aiddir ✓ E. Hekşer və B. Olinin istehsal amilləri qiymətlərinin tarazlaşma teoreminə aiddir • Lyeontyev “Paradoksu”-na aiddir • İstehsal amilləri nəzəriyyəsinə aiddir
500.	Postindustrial cəmiyyət daha xarakterikdir • Şərqi Avropa ölkələri ✓ Yüksək İnkişaf Etmiş Ölkələr • MDB ölkələri • Yeni Sənaye Ölkələri • Heç biri